

TEST: 1204#01#Y14#01QIYABI

Test	1204#01#Y14#01qiyabi
Fənn	1204 - Ekologiya
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	414
Keçid balı	132,47 (32 %)
Suallardan	414
Bölmələr	18
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01 01

Ad	01 01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: "Ekologiya" termini mənşəyinə görə hansı mənəli sözlərdən əmələ gəlmişdir? (Çəki: 1)

- ☐ ekol – yaşayış, loqos – təlim
- ☒ oykos – ev, loqos - elm
- ☐ loqos – elm, oykos – təbiət
- ☐ loqos – təlim, oykos - mühit
- ☐ mənə daşımır

Sual: "Ekologiya" sözü hansı mənşəlidir? (Çəki: 1)

- ☐ türk
- ☐ alman
- ☒ yunan
- ☐ ingilis
- ☐ rus

Sual: Yer kürəsinin quru sahəsinin 97% hansı təsirlərə məruz qalmışdır? (Çəki: 1)

- ☐ texnogen
- ☐ təbii
- ☐ kimyəvi
- ☒ antropogen
- ☐ fiziki

Sual: Ekologiyanın əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ ekoloji sistemin təbii mühitlə əlaqəsini aşkar etmək
 - ☐ ekoloji təhlükəsizliyin təmini
 - ☐ təbii və antropogen senozların möhkəmliyi
 - ☐ biosferdə hadisələrə nəzarət
 - ☐ nəzarət sisteminin formalaşması
-

Sual: Ekologiyanın əsas tədqiqat obyekti nədir? (Çəki: 1)

- ☐ coğrafi ekologiya
 - ☐ texniki ekologiya
 - ☐ ekologiyanın elmiyi
 - ☒ insan ekologiyası
 - ☐ tarixi ekologiya
-

Sual: Ekologiyanın bütöv bir sistem kimi təşəkkül tapması hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☐ XVII əsrin sonu XVIII əsrin əvvəli
 - ☐ XVI əsrin sonu
 - ☒ XIX əsrin sonu XX əsrin əvvəli
 - ☐ XX əsrin sonu
 - ☐ XXI əsrin əvvəlləri
-

Sual: Canlıların təbiətə vurduqları ziyan haqqında ilk dəfə kimlər məlumat vermişdir? (Çəki: 1)

- ☐ Aleksandr Humbolt
 - ☐ Pallasın və Lipeyxin
 - ☐ S.Kraşennikov
 - ☒ J.Lamark və T.Maltus
 - ☐ T.Faberin və Q.Qlogerin
-

Sual: XIX əsrin əvvəllərində meydana gəlmiş hansı sahə ekoloji təfəkkürün sonrakı inkişafı sayılır? (Çəki: 1)

- ☐ geomorfologiya
 - ☐ geologiya
 - ☐ kartoqrafiya
 - ☐ zoologiya
 - ☒ biocoğrafiya
-

Sual: Bu mərhələdə hansı ölkənin alimləri daha çox fəaliyyət göstərmişdir ? (Çəki: 1)

- ☒ Rusiyanın
 - ☐ Almaniyanın
 - ☐ İngiltərənin
 - ☐ Fransanın
 - ☐ İsveçin
-

Sual: Ekologiya tarixinin 3-cü mərhələsi hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ XX əsrin 50-ci illərinə qədər
 - ☐ XIX əsrin əvvəlləri
 - ☐ XIX əsrin 2-ci yarısı
 - ☐ XVIII – XIX əsrlər
 - ☒ XX əsrin 50-ci illərindən bugünə qədər
-

Sual: Ekoloji faktorlar neçə kateqoriyaya bölünür? (Çəki: 1)

- ☐ iki
- ☐ beş
- ☐ altı

- ☐ dörd
☒ üç

Sual: Yer üzərində abiotik faktorlardan olan günəş şüasının əhəmiyyətinə aiddir: (Çəki: 1)

- ☐ təbiətin proseslərinə mane olur
☒ fotosintez prosesini yaradır
☐ elmin inkişafını təmin edir
☐ istilik enerjisi mənbəyi deyil
☐ əhəmiyyəti yoxdur

Sual: Ekoloji baxımdan ətraf mühitdə mövcud olan su məhdudlaşdırıcı fiziki faktorlardan biridir? (Çəki: 1)

- ☐ atmosfərin sirkulyasiyası
☒ atmosfer havasının nəmliyi
☐ küləyin istiqaməti
☐ atmosferin quruluşu
☐ noosferin strukturu

Sual: Sənaye, kənd təsərrüfatı, dağ-mədən və s.-də göstərilən fəaliyyət dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ istehlak fəaliyyəti
☐ texniki, texnoloji fəaliyyət
☐ ətraf mühitin sənaye tullantıları ilə çirklənməsi
☐ insanların yaşma tərz
☒ istehsalat fəaliyyəti

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Biosfer nədir? (Çəki: 1)

- ☐ heyvanat aləminin mövcud olduğu sahədir
☐ bitki örtüyünün mövcud olduğu sahədir
☒ canlı orqanizmlərin özünün və izinin olduğu sahədir
☐ hidrosferdə canlı orqanizmlərin yaşadığı sahədir
☐ torpaq və atmosferdə canlı aləmin mövcud olduğu sahədir

Sual: Biosfer anlayışını elmi ədəbiyyata ilk dəfə kim və neçənci ildə gətirmişdir? (Çəki: 1)

- ☐ Lamark, 1870-ci ildə
☒ Zyuss, 1875-ci ildə
☐ Vernadski, 1861-ci ildə
☐ Odum, 1860-ci ildə
☐ Dokuçayev, 1898-ci ildə

Sual: Biosfer təliminin yaradıcısı kimdir? (Çəki: 1)

- ☐ İzrael
☐ Naumov
☐ Odum
☒ Vernadski

☐ Dokuçayev

Sual: Karbon qazının atmosfərə normadan artıq atılması səbəb olur? (Çəki: 1)

- ☐ oksigen miqdarının azalmasına
 - ☒ «parnik» effektinin yaranmasına
 - ☐ dövr etmə sisteminin pozulmasına
 - ☐ global soyuqlaşmaya
 - ☐ doğru cavab yoxdur
-

Sual: (Çəki: 1)

Biosferdə kükürd qazının (SO_2) çoxluğu səbəb olur?

- ☐ buludun yaranmasına
 - ☐ qirovun yaranmasına
 - ☐ dumanın əmələ gəlməsinə
 - ☒ turş yağışlara
 - ☐ leysan tipli yağıntılara
-

Sual: Ekosistemdə fosforun əsas mənbəyi hesab olunur? (Çəki: 1)

- ☐ metamorfik süxurlar
 - ☐ kimyəvi süxurlar
 - ☒ dağ süxurları və digər çöküntülər
 - ☐ dəniz və çay suları
 - ☐ torpağın humus qatı
-

Sual: Ekologiyanın əsas funksional vahidi adlanır? (Çəki: 1)

- ☒ ekosistem
 - ☐ ekotop
 - ☐ biosenoz
 - ☐ biosfer
 - ☐ populyasiya
-

Sual: Ekosistem anlayışını ilk dəfə kim təklif etmişdir? (Çəki: 1)

- ☐ K.Uatt
 - ☐ C.Xarçinski
 - ☒ A.Tensli
 - ☐ Y.Odum
 - ☐ L.Libix
-

Sual: Ən böyük və davamlı ekosistem? (Çəki: 1)

- ☐ geosferdir
 - ☐ atmosferdir
 - ☐ hidrosferdir
 - ☒ biosferdir
 - ☐ coğrafi mühitdir
-

Sual: Biogeosenoz və ekosistemi bir birindən fərqləndirən amil? (Çəki: 1)

- ☐ məkan faktorudur
 - ☒ zaman faktorudur
 - ☐ trofik faktordur
 - ☐ dövrü sistem faktorudur
 - ☐ doğru cavab yoxdur
-

Sual: Radiasiya nədir? (Çəki: 1)

- ☐ günəşdən gələn şua enerjisi
- ☒ radioaktiv maddələrdən ayrılan ionlaşdırıcı şualardır
- ☐ ağır metalldan ayrılan şualardır
- ☐ makroelentlərdən ayrılan şualardır
- ☐ doğru cavab yoxdu

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Neobiosfer adlanır? (Çəki: 1)

- ☐ canlıların keçmişində mövcud olduğu sahə
- ☒ hazırda canlı orqanizmlərin mövcud olduğu sahə
- ☐ bitkilərin mövcud olduğu sahə
- ☐ heyvanların mövcud olduğu sahə
- ☐ doğru cavab yoxdur

Sual: Paleobiosfer və ya ağ biosfer adlanır? (Çəki: 1)

- ☐ Hal-hazırda canlıların mövcud olduğu sahə
- ☐ fauna və floranın yayıldığı sahə
- ☒ qədimdə canlı orqanizmlərin yaşadığı sahə
- ☐ biosferdə canlıların mövcud olduğu sahə.
- ☐ doğru cavab yoxdur

Sual: Biosferin özünü tənzimləmə xüsusiyyəti adlanır? (Çəki: 1)

- ☒ homeostazm
- ☐ biostazm
- ☐ antrorostazm
- ☐ neostazm
- ☐ doğru cavab yoxdur

Sual: Noosfera termini hansı mənada işlənir? (Çəki: 1)

- ☐ yaşayış mühiti, məskun sahəsi
- ☒ ağıl, düşüncə, idrak
- ☐ həyat təzi, əxlaq, mədəniyyət
- ☐ dövrəniz təzi, mənəviyyət
- ☐ doğru savab yoxdur

Sual: Biosferdə maddələrin dövretməsi ayrılır? (Çəki: 1)

- ☒ qeoloji və bioloji
- ☐ təbii və antropogen
- ☐ biokimyəvi və hidroloji
- ☐ kimyəvi və qeokimyəvi
- ☐ doğru cavab yoxdur

Sual: Biosferdə maddələrin dövretməsi xarakterizə olunur (Çəki: 1)

- ☐ dövretmə istiqaməti və ya azimutu ilə

- ☒ dövrətmə sürəti və dövr vaxtı ilə
 - ☐ dövr bucağı və məsafəsi ilə
 - ☐ dövrətmə elementləri və birləşmələri ilə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Biosferdə biokimyəvi dövrətmə ayrılır? (Çəki: 1)

- ☐ kimyəvi və fiziki dövrətmə
 - ☐ mexaniki və üzvü dövrətmə
 - ☒ qazşəkilli maddələrin dövrətməsi və çökmə dövrü
 - ☐ geoloji və fiziki dövrətmə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekosistemdə oksigenin dövrəni əlaqədardır? (Çəki: 1)

- ☐ kimyəvi birləşmələrin xarakteri ilə
 - ☐ ozon və hidrogenlə
 - ☐ atmosfer və hidrosferlə
 - ☒ fotosintez və tənəffüslə
 - ☐ doğru cavab yoxdur
-

Sual: (Çəki: 1)

Heyat üçün lazım olan enerjini almaq üçün orqanizmin üzvi maddələri oksidləşərək CO_2 və H_2O yaradır. Bu proses nece adlanır?

- ☐ birləşmə
 - ☐ ayrılma
 - ☒ nəfəsalma
 - ☐ nəfəsvermə
 - ☐ tənəffüs
-

Sual: Ekosistemdə azotun mənbəyi aşağıdakılardır? (Çəki: 1)

- ☒ atmosfer və üzvi maddələrin çürüməsi
 - ☐ hidrosfer və bakteriyalar
 - ☐ litosfer və dünya okeanı
 - ☐ bitki və heyvanat aləmi
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekoloqiada elementar vahid nədir? (Çəki: 1)

- ☒ fərdin populyasiyasıdır
 - ☐ həyat dalğasıdır
 - ☐ biotik birlikdir
 - ☐ biokütlədir
 - ☐ doğru cavab yoxdur
-

Sual: Populyasiyanın əsas xüsusiyyətlərindən biridir? (Çəki: 1)

- ☒ fərdlərin sayının dinamikası və tənzimlənmə mexanizmi
 - ☐ uzunömürlü populyasiya olması
 - ☐ populyasiyanın modifikasiya olması və ya dəyişməsi
 - ☐ populyasiyanın inkişafının iqlim şəraitindən asılılığı
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekoloji sistemlər yaranma səbəblərinə görə bölünür? (Çəki: 1)

- ☐ süni və mədəni
- ☒ təbii və antropogen

- ☐ davamlı və dəyişkən
 - ☐ uzunömürlü və dayanıqlı
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekosistemi təşkil edən bloklar aşağıdakılardır? (Çəki: 1)

- ☐ produsent və dayanaqlı
 - ☐ redusent və dövrü
 - ☒ biosenoz və biotop
 - ☐ təbii və antropogen
 - ☐ doğru cavab yoxdu
-

Sual: Yüksək dərəcədə formalaşmış ekosistemdə çoxluğu təşkil edən növlər adlandırılır? (Çəki: 1)

- ☐ kommensalizm və konsument
 - ☐ neytralizm və dayanaqlı
 - ☒ dominant və edifikator
 - ☐ strukturlu və proporsional
 - ☐ doğru cavab yoxdur
-

Sual: Enerjinin bir trofiki səviyyədən digərinə qəbulu edilən qida enerjisinin 10 % -ni təşkil edir. Bu ekologiyada necə adlandırılır? (Çəki: 1)

- ☐ bir faiz qaydası
 - ☒ on faiz qaydası
 - ☐ 100 faiz qaydası
 - ☐ iyirmi faiz qaydası
 - ☐ əlli faiz qaydası
-

Sual: Ekosistemin inkişafına təsir edən dinamika adlanır? (Çəki: 1)

- ☒ istiqamətlənmiş dinamika
 - ☐ sutkalıq dinamika
 - ☐ dövrü dinamika
 - ☐ dəyişkən dinamika
 - ☐ mövsümü dinamika
-

Sual: Ekosistemin dinamik növleridir? (Çəki: 1)

- ☐ sadə və mürəkkəb
 - ☐ təkrar və dəyişkən
 - ☒ sutkalıq və dövrü
 - ☐ istiqamətlənmiş və sadə
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ətraf mühitdə hər hansı bir zərərli maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir etdikdə onlarda mənfi dəyişiklər yaratmırsa bu adlanır? (Çəki: 1)

- ☐ ekoloji təhlükə
 - ☐ ekoloji krizis
 - ☒ buraxılabilən qatılıq həddi
 - ☐ forik
 - ☐ doğru cavab yoxdur
-

Sual: Qlobal ekoloji problemlərə aiddir? 1.ətraf mühitin çirklənməsi, 2.atmosferin tozla çirklənməsi, 3. iqlim dəyişkənliyi, 4. yeraltı suların çirklənməsi, 5.ozon təbəqəsinin dağılma təhlükəsi. 6. Xəzər dənizinin problemləri (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 2,3,4
- ☐ 1,4,6

- ☐ 2,5,6
☒ 1,3,5
-

Sual: İndiki zamanda təbiət və cəmiyyətin birgə fəaliyyəti mərhələsində, ətraf mühitin mühafizəsinin təmini üzrə, ekoloji tələbatla cəmiyyətin təbii resurslardan istifadəsinə olan maraqları arasında uyğunsuzluqdan, iqtisadiyyatla ekologiya arasında yaranan ziddiyyət adlanır? (Çəki: 1)

- ☐ ekoloji tarazlıq
☒ ekoloji böhran
☐ ekoloji maraq
☐ ekoloji hal
☐ ekoloji vəziyyət
-

Sual: Təbii radiasiya mənbələrinə aiddir? 1. günəş şüaları, 2. nüvə silahları, 3. bəzi kimyəvi elementlər. 4. rentgen şüaları. 5. süxurlar və mədən suları, 6. atom elektrik stansiyaları (Çəki: 1)

- ☐ 1,2,5
☐ 2,3,4
☒ 1,3,5
☐ 3,4,6
☐ 1,4,6
-

Sual: Təbii elektromaqnit şüalanma mənbələridir? 1. Elektrik və maqnit sahələri, 2. dalğa ötürücülər. 3. günəş və qalaktikadan gələn radioşüalanma. 4. müxtəlif qurğuların şüaları. 5. atmosferin elektrikliyi. 6. lampalı generatorlar (Çəki: 1)

- ☐ 1,2,4
☐ 2,3,4
☐ 3,4,5
☐ 4,5,6
☒ 1,3,5
-

Sual: Antropogen radiasiya mənbələrinə aiddir 1. AES-lər, 2. Radioaktiv kimyəvi elementlər, 3. nüvə silahları, 4. Günəş şüaları, 5. Rentgen şüaları, 6. Təbii süxurlar (Çəki: 1)

- ☒ 1,3,5
☐ 1,2,3
☐ 2,4,5
☐ 3,4,6
☐ 4,5,6
-

Sual: Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir (Çəki: 1)

- ☐ 1990-ci ildə
☐ 1995-ci ildə
☒ 1997-ci ildə
☐ 2000-ci ildə
☐ 2008-ci ildə
-

Sual: Abşeron yarımadasında gündəlik radiasiya fonu dəyişilir (Çəki: 1)

- ☐ 5-10 mkr/saat
☐ 10-12 mkr/saat
☐ 3-15 mkr/saat
☐ 6-8 mkr/saat
☒ 6-18 mkr/saat
-

Sual: Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövrünü necə tamamlanır? (Çəki: 1)

- ☒ Yalnız biosfer daxilində tamamlanır

- ☐ Yalnız atmosfer daxilində tamamlanır
- ☐ Yalnız hidrosfer daxilində tamamlanır
- ☐ Yalnız litosfer daxilində tamamlanır
- ☐ Hidrosfer və atmosfer daxilində tamamlanır

Sual: Təbiətdə maddələrin böyük (geoloji) dövrünü necə baş verir? (Çəki: 1)

- ☒ Günəş enerjisi ilə Yerə dərinlik enerjisinin qarşılıqlı təsiri ilə baş verir
- ☐ Günəş enerjisi ilə Yerə səth enerjisinin qarşılıqlı təsiri ilə baş verir
- ☐ Günəş enerjisi ilə maqmatik süxurların qarşılıqlı əlaqəsi ilə baş verir
- ☐ Günəş enerjisi ilə çökmə süxurların qarşılıqlı əlaqəsi ilə baş verir
- ☐ Günəş enerjisi ilə Yerə radioaktiv maddələrinin qarşılıqlı əlaqəsi nəticəsində baş verir

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Havada qazların, bərk və maye halında olan müxtəlif maddələrin, həmçinin radioaktiv maddələrin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına nə deyilir? (Çəki: 1)

- ☒ atmosfer çirklənməsi deyildir
- ☐ suyun çirklənməsi deyildir
- ☐ ozon qatının çirklənməsi deyildir
- ☐ suyun çirklənməsi deyildir
- ☐ litosfer çirklənməsi deyildir

Sual: Atmosfer çirkləndiricilərini neçə qrupa ayırırlar? (Çəki: 1)

- ☐ turşulu və qələvili çirkləndiricilər
- ☐ birinci və ikinci dərəcəli çirkləndiricilər
- ☒ ilkin və ikinci dərəcəli çirkləndiricilər
- ☐ tozlu və aerozollu çirkləndiricilər
- ☐ qumlu və tozlu çirkləndiricilər

Sual: Ümumiyyətlə atmosferi çirkləndirən əsas maddələr hansı mənşəlidirlər? (Çəki: 1)

- ☐ təbii mənşəlidirlər
- ☐ turşu mənşəlidirlər
- ☐ karbon mənşəlidirlər
- ☒ pirogen mənşəlidirlər
- ☐ biotik mənşəlidirlər

Sual: Atmosferi çirkləndirən ikinci dərəcəli tullantılar hansı proseslər nəticəsində törənən maddələrdir? (Çəki: 1)

- ☐ mexaniki-kimyəvi proseslərdən
- ☐ fotokimyəvi-mexaniki proseslərdən
- ☐ kimyəvi-akustik proseslərdən
- ☐ optik-akustik proseslərdən
- ☒ fiziki-kimyəvi proseslərdən

Sual: Atmosferi çirkləndirən aerozollar içərisində hansı birləşmə xüsusi yer tutur? (Çəki: 1)

- ☐ azotlu birləşmə

- ☐ karbonlu birləşmə
 - ☐ natriumlu birləşmə
 - ☒ qurğuşunlu birləşmə
 - ☐ kükürlü birləşmə
-

Sual: Sənaye şəhərlərində yer səthindən 200-300 m hündürlükdə temperatur inversiyasının yaranması nəticəsində hansı növ smog yaranır? (Çəki: 1)

- ☐ fotokimyəvi smog
 - ☐ London smogu
 - ☒ adi smog
 - ☐ Los-Anceles smogu
 - ☐ tosgen smogu
-

Sual: (Çəki: 1)

Avtomobilin tullantısı olan işlənmiş qazların tərkibindəki N_2O və CO qazlarının günəş şüalarının təsiri ilə fotokimyəvi reaksiyaya daxil olması nəticəsində hansı növ smog hadisəsi yaranır?

- ☐ adi smog
 - ☐ tosgen smogu
 - ☐ turşulu smog
 - ☒ fotokimyəvi smog
 - ☐ qələvi smog
-

Sual: Avtomobil nəqliyyatı tərəfindən atmosferin çirklənməsinin qarşısını almaqla hansı növ smogun əmələ gəlməsinin qarşısını almaq olar? (Çəki: 1)

- ☐ adi smog
 - ☐ tosgenli smog
 - ☐ turşulu smog
 - ☐ qələvi smog
 - ☒ fotokimyəvi smog
-

Sual: Hansı təbəqə günəşin ultrabənövşəyi radiasiyasının böyük bir qismini udaraq, yer kürəsində canlı orqanizmləri radiasiyanın məhvəedici təsirinədən qoruyur? (Çəki: 1)

- ☒ ozon təbəqəsi
 - ☐ troposfer təbəqəsi
 - ☐ mezosfer təbəqəsi
 - ☐ kosmik təbəqə
 - ☐ bulud təbəqəsi
-

Sual: Ozonun ən sıx qatı yer səthindən hansı hündürlükdədir? (Çəki: 1)

- ☒ 20 ÷ 25 km
 - ☐ 15 ÷ 18 km
 - ☐ 13 ÷ 17 km
 - ☐ 19 ÷ 23 km
 - ☐ 18 ÷ 26 km
-

Sual: Neçənci ildə və harada 56 ölkənin hökumətləri ozon qatını dağıdan xlor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə azaltmaq haqqında protokol imzaladılar? (Çəki: 1)

- ☐ 1900-cü ildə, Londonda
- ☐ 1950-ci ildə, Parisdə
- ☐ 1995-ci ildə Moskvada
- ☐ 2000-ci ildə Berlinə
- ☒ 1987-ci ildə, Monrealda

Sual: Neçənci ildə harada ozon dağıdıcı maddələrin (ODM) istehsalının dayandırılması haqqında protokol imzalandı? (Çəki: 1)

- ☒ 1997-ci ildə Monrealda
 - ☐ 2000-ci ildə Stokholmda
 - ☐ 1999-cu ildə Vyanada
 - ☐ 2002-ci ildə Londonda
 - ☐ 2005-ci ildə Parisdə
-

Sual: Neçənci ildə Azərbaycan ozondağıdıcı maddələrin istifadəsindən mərhələlər üzrə çıxarılmasına dair Vyana konvensiyasını, Monreal protokolu ratifikasiya etdi. (Çəki: 1)

- ☐ 1993-cü ildə
 - ☒ 1996-cı ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1998-ci ildə
 - ☐ 1999-cu ildə
-

Sual: Atmosferdə hansı qazın çoxalması global iqlimin dəyişməsinə təsir göstərir? (Çəki: 1)

- ☐ NO_2 -nin
 - ☐ Fe_2O_3 -un
 - ☒ CO_2 -nin
 - ☐ CaO -nın
 - ☐ SO_2 -nin
-

Sual: Hansı üsul ilə tullantı qazları təmizlədikdə heç bir kimyəvi reaksiy getmir, zəhərli qazlar müxtəlif yollarla tutulur? (Çəki: 1)

- ☒ fiziki üsulla təmizləmədə
 - ☐ kimyəvi üsulla təmizləmədə
 - ☐ elektrokimyəvi üsulla təmizləmədə
 - ☐ optik üsulla təmizləmədə
 - ☐ rezonans üsulu ilə təmizləmədə
-

Sual: Tullantı qazları zəhərli maddələrdən təmizləmək üçün hansı qurğulardan istifadə edilir. (Çəki: 1)

- ☐ qaztəmizləyici qurğulardan
 - ☒ toztutucu qurğulardan
 - ☐ elektrik qurğularından
 - ☐ fırlanma qurğularından
 - ☐ elektromaqnit qurğularından
-

Sual: Tullantı qazların ilkin təmizləmə prosesi hansı toztutucularında aparılır? (Çəki: 1)

- ☐ absorberlərdə
 - ☐ tozsoran qurğularda
 - ☐ yaş toztutucularında
 - ☒ quru mexaniki toztutucularında
 - ☐ qazyuyucu qurğularda
-

Sual: Tullantı qazın tərkibində ölçüləri 25-30 mkm olan hissəciklər hansı prinsipli toztutucularda tutulur? (Çəki: 1)

- ☐ mərkəzdənqaçma prinsipli toztutucularda
- ☐ yaş toztutucularda
- ☐ mexaniki qazyuyucularında
- ☐ nimçəli qazyuyucularında

● "ətalət" prinsipli toztutucularda

Sual: Tullantı qazları fiziki üsulla təmizlədikdə ölçüləri 25-30 mkm olan hissəciklərin "ətalət" prinsipli toztutucularda çökməsi neçə faiz olur? (Çəki: 1)

- ☒ 65 – 80%
☐ 60 – 65%
☐ 70 – 75%
☐ 75 – 78%
☐ 50 – 60%
-

Sual: Böyük həcmdə olan tullantı qazları toz və yağ dumanlarında təmizləmək üçün hansı toztutuculardan istifadə olunur? (Çəki: 1)

- ☐ taxma məsaməli toztutucularından
☐ nimçəli toztutuculardan
☐ yaş tutucularından
☒ elektrik filtrlı toztutucularından
☐ mexaniki toztutucularından
-

Sual: Atmosferi çirkləndirən əsas mənbələr hansılardır? (Çəki: 1)

- ☒ sənaye müəssisələri, nəqliyyat vasitələri, kənd təsərrüfatları
☐ məişət, kommunal, heyvandarlıq təsərrüfatları
☐ dəmir yolu, quşçuluq, tikinti təsərrüfatları
☐ əkinçilik, məişət, nəqliyyat təsərrüfatları
☐ neftçixarma sənayesi, dəmir yolu, quşçuluq
-

BÖLMƏ: 04 02

Ad	04 02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Dünyada şirin su ehtiyatlarının ən çox hissəsi hansı qitədə yerləşir? (Çəki: 1)

- ☐ Afrikada
☐ Asiyada
☐ Avropada
☒ Antraktidada
☐ Avstraliyada
-

Sual: Sənayedə ən çox su sərfiyyatı hansı ölkənin payına düşür? (Çəki: 1)

- ☐ Çin-in
☐ Avstraliyanın
☒ ABŞ – in
☐ Rusiyanın
☐ Fransanın
-

Sual: Təbii suların əsas çirklənmə göstəricilərindən deyil? (Çəki: 1)

- ☒ Suda həll olmuş oksigen miqdarının çox olması
☐ Oksigen biokimyəvi göstəricisinin çox olması
☐ Suda amonyakın nitratların, nitritlərin, neft və neft məhsullarının, sintetik səthi aktiv maddələrin ağır metalların olması

- ☐ Suda mikroorqanizmlərin olması
 - ☐ Suda bağırsaq bakteriyalarının olması
-

Sual: Təbii suların əsas çirkləndirmə mənbələri hansı istehsal sahələridir? (Çəki: 1)

- ☒ Qara və əlvan metallurgiya, kimya, neft, qaz, daş kömür, sellüloz, kağız sənayesi müəssisələri, kənd təsərrüfatı məhsulları emalı və məişət müəssisələri
 - ☐ Energetika sənayesi
 - ☐ Toxuculuq və trikotaj sənayesi
 - ☐ Yeyinti sənayesi müəssisələri
 - ☐ Maşınqayırma sənayesi müəssisələri
-

Sual: Su anbarlarının çirklənməsinin qarşısının alınması üçün nələri etmək lazımdır? (Çəki: 1)

- ☒ Sənaye, kommunal-məişət müəssisələri, kənd təsərrüfat məhsullarının emal müəssisələrindən atılan çirkab suları təmizləyici qurğularda təmizlədikdən sonra su anbarlarına atmaq lazımdır.
 - ☐ Texnoloji proseslərdə su sərfini azaltmaq
 - ☐ təmizləyici qurğuların təkmilləşdirilməsi
 - ☐ Təmizləyici qurğularda işlədilən kimyəvi reagentlərin miqdarını azaltmaq
 - ☐ Təmizləyici qurğulardan keçməyən suların su anbarlarına tökülməsinə görə cərimə etmək
-

Sual: Göllərin çirklənməsinin qarşısını almaq üçün hansı işlər görülməlidir? (Çəki: 1)

- ☐ Göllərə axıdılan çirkab sularının təmizləyici qurğulardan keçirilməsi
 - ☒ Göllərə axıdılan çirkab suların miqdarını maksimum azaltmaq
 - ☐ Göllərin qurudulmasını mümkün qədər həyata keçirtmək
 - ☐ Göllərə kəskin iyli maddələrlə çirklənməmiş suların axıdılmasını qanunla qadağan etmək
 - ☐ düz cavab yoxdur
-

Sual: Cənubi Xəzərdə "Ölü zona" sahil suları hansı şəhərlərin sahillərində yerləşir? (Çəki: 1)

- ☐ Lənkəran, Salyan, Neftçala sahilləri
 - ☒ Bakı, Türkmənbaşı və Çərəkən sahil suları
 - ☐ Astara, Lənkəran sahil suları
 - ☐ Ələt, Pirallahı sahil suları
 - ☐ İran ərazisindəki Ənzəli, Sari, Qorqan sahil suları
-

Sual: Çirkab suların mineralaşdırılması nədir? (Çəki: 1)

- ☒ Təmizlənmiş sulardan duzların çıxarılması
 - ☐ Çirkab sulardakı qarışıq maddələrin təmizlənməsi
 - ☐ Çirkab sulardan duzların qismən çıxarılması
 - ☐ Çirkab sulardan duzların həll olunmasını həyata keçirilən
 - ☐ Çirkab sulardakı mexaniki qarışıqların tam təmizlənməsi
-

Sual: Çirkab suların flotasiya üsulu ilə təmizlənməsi necə həyata keçirilir? (Çəki: 1)

- ☐ Çirkab suların süzgəclərdən keçirilməsi ilə
 - ☒ Sudakı çirkləndirici maddələrin suyun səthinə qaldırılması ilə
 - ☐ Sudakı çirkləndirici maddələrin kimyəvi reaksiyalara uğradılması ilə
 - ☐ Çirkab sulardakı çirkləndirici maddələrin suyun dibinə çökdürülməsi ilə
 - ☐ Sudakı çirkləndirici maddələrin pıxtalaşdırılması
-

Sual: Çirkab suların biokimyəvi üsullarla təmizlənməsinin təbii üsullarla təmizlənməyə nisbət üstünlükləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ Su ehtiyatlarından səmərəli istifadə olunması
- ☒ Torpağın suvarılması nəticəsində məhsuldarlığın artması
- ☐ Çirkab suların tərkibində xəstəlik törədən mikrobların qalmasında
- ☐ Çirkab suların zərərsizləşdirilməsinin həyata keçirilməsi
- ☐ Biokimyəvi təmizlənmənin göllərdə həyata keçirilməsinin mümkünlüyü.

Sual: BMT – nin 1991- ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində Dünya ölkələri hökumət başçılarınin iştirakı ilə keçirdiyi “Ətraf mühit və inkişaf ” adlı konfransında qarşıya qoyulan əsas məsələ nədən ibarət olmuşdur? (Çəki: 1)

- ☐ Atmosferin çirklənməsinin qarşısının alınması
 - ☐ Müasir su təmizləyici qurğuların yaradılması
 - ☒ Hər bir dövlətin öz ölkə əhalisini təmizlənmiş içməli su ilə təmin etmə öhdəçiliyinin qəbul edilməsi
 - ☐ Litosferin çirklənməsinin qarşısının alınması
 - ☐ Çirkab suların istifadənin qadağan olunması
-

Sual: İstilik elektrik stansiyalarında soyutma prosesində istifadə olunan suyun yenidən hövzəyə qaytarılması suyun hansı çirklənməsi adlanır? (Çəki: 1)

- ☐ üzvi
 - ☐ Kimyəvi
 - ☒ termiki
 - ☐ mexaniki
 - ☐ təbii
-

Sual: Müasir istilik elektrik stansiyalarında soyutma prosesində işlədilmiş suyun temperaturunu azaltmaq üçün nə etmək lazımdır? (Çəki: 1)

- ☐ İsti suyun məişətdə istifadə edilməsi
 - ☐ İsti suyun kanal və sututarlarda soyudulması
 - ☒ Soyuducu qurğularda suyun soyudulmasının təmini
 - ☐ Suyun qonşu müəssisələrlə istifadəyə verilməsi
 - ☐ Suyun soyudularaq məişətdə istifadə olunması
-

Sual: Çirkab sular su hövzələrinə atılarkən hövzənin temperaturuna təsiri necə olmalıdır? (Çəki: 1)

- ☒ Hövzə suyunun temperaturu maksimal yay temperaturundan 3°C – dən çox artmamalıdır
 - ☐ Hövzədəki suyun temperaturu 15°C-dən çox artmamalıdır.
 - ☐ Hövzədəki suyun temperaturu maksimal yay temperaturundan 10°C – dən çox artmamalıdır.
 - ☐ Hövzədəki suyun temperaturu artmamalıdır
 - ☐ Hövzədəki temperatur havanın temperaturundan 10°C- dən çox artmamalıdır
-

Sual: Çirkab sular su hövzələrinə atılarkən suyun turşuluq həddi hansı miqdarda olmalıdır? (Çəki: 1)

- ☐ pH = 9,5 – 10,5
 - ☐ pH = 13,5 – 14,5
 - ☒ pH = 6,5-8,5
 - ☐ pH = 2,0-3,0
 - ☐ pH = 1,5-4,0
-

Sual: Balıqçılıq təsərrüfatı sularında oksigen olan biokimyəvi tələbat necə olmalıdır? (Çəki: 1)

- ☐ 10 mq/l – dən çox
 - ☐ 15 mq/l – dən çox
 - ☐ 4 mq/l – dən az
 - ☒ 6 mq/ l
 - ☐ 9 mq/l
-

Sual: Çirkab suların sorbsiya üsulu ilə təmizlənməsi necə aparılır? (Çəki: 1)

- ☐ Sorbentin su ilə kimyəvi reaksiyaya girməsi ilə
 - ☒ Çirkabların sorbentin səthinə hopdurulması
 - ☐ çirkabların sorbent təsiri ilə parçalanması ilə
 - ☐ Çirkabların sorbentlə udulması ilə
 - ☐ Çirkabların sorbentdə həll olunaraq təmizlənməsi ilə
-

Sual: Çirkab suların mexaniki qarışıqlardan təmizlənməsi necə aparılır? (Çəki: 1)

- ☐ suyun çökdürülməsi ilə
- ☒ Hidrosiklonlarda suyun mərkəzdənqaçma qüvvəsi təsiri ilə təmizlənməsi
- ☐ Suyun süzgəclərdə süzülməsi ilə
- ☐ Suyun horizontal çənlərdə çökdürülməsi ilə
- ☐ Suyun radial çənlərdə hərəkət etdirilməsi ilə

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Yer qabığının yuxarıdakı yumşaq və münbit qatına torpaq deyilir. Yer qabığının münbit qatının qalınlığı neçə metirdir? (Çəki: 1)

- ☐ 5-10 m-dir
- ☒ 2-3 m-dir
- ☐ 4-6 m-dir
- ☐ 1-5 m-dir
- ☐ 1-7 m-dir

Sual: Şoran torpaqlara yarımsəhra və səhra zonalarında rast gəlinir. Azərbaycanda belə torpaqlar neçə min ha ərazini əhatə edir? (Çəki: 1)

- ☐ 10 min ha ərazini
- ☐ 100 min ha ərazini
- ☐ 156 min ha ərazini
- ☒ 900 min ha yaxın ərazini
- ☐ 166 min ha ərazini

Sual: Torpağın çirklənmə dərəcəsinə görə təsnifatı kimyəvi maddələrin buraxıla bilən miqdarına və onların fonunun çirklənməsinə görə aparılır. Torpaq çirklənmə dərəcəsinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ iki qrupa
- ☒ üç qrupa
- ☐ beş qrupa
- ☐ altı qrupa
- ☐ bölünmür

Sual: Aşağıdakı prestisidlərdən hansı zərərli həşəratları məhv etmək üçün istifadə edilir? (Çəki: 1)

- ☐ nematosidlər
- ☐ rodentisidlər
- ☐ gerbesidlər
- ☐ funqisidlər
- ☒ insektisidlər

Sual: Landşaft nədir? (Çəki: 1)

- ☒ Təbii ərazi kompleksidir
 - ☐ Təbii şəraitdir
 - ☐ Təbii ehtiyatdır
 - ☐ Enerji ehtiyatdır
 - ☐ İqlim ehtiyatdır
-

Sual: Litosferi ən çox hansı sənaye tullantıları çirkləndirmir? (Çəki: 1)

- ☐ neft sənayesi tullantıları
 - ☒ yüngül sənaye
 - ☐ dağ mədən və dağ kimya sənayesi tullantıları
 - ☐ İES-nin tullantıları
 - ☐ məişət sənaye tullantıları
-

Sual: Pozulmuş torpaqları bərpa etmək üçün hansı metoddan istifadə edilir? (Çəki: 1)

- ☐ yuyulmadan
 - ☒ rekultivasiyadan
 - ☐ gübrələrdən
 - ☐ şumlanmadan
 - ☐ suvarılardan
-

Sual: Rekultivasiya işləri hansı ardıcılıqla aparılır? (Çəki: 1)

- ☐ meliorasiya, meşəsalma, bioloji
 - ☐ yaşıllaşdırma, texniki, bioloji
 - ☒ texniki, kimyəvi meliorasiya işləri, bioloji mərhələlər
 - ☐ kənd təsərrüfatı bitkilərinin, ağacların əkilməsi
 - ☐ meşəsalma, texniki, bioloji
-

Sual: Litosfer yerin hansı hissəsidir? (Çəki: 1)

- ☐ yerin mantiyasıdır
 - ☒ yerin üst bərk qatı
 - ☐ yerin nüvəsi ilə mantiya sərhədidir
 - ☐ dəniz və okeanların altındakı hissədir
 - ☐ 10 km-ə qədər olan qatdır.
-

Sual: Aşınma qabığı nədən yaranır? (Çəki: 1)

- ☐ litosferdə müxtəlif süxurların olmasından
 - ☐ litosferin atmosferlə əlaqəsindən
 - ☐ iqlim dəyişmələrindən
 - ☒ litosferin üst qatının digər geosferlə əlaqəsindən
 - ☐ atmosferdə gedən proseslərdən
-

Sual: Torpaq və aşınma qabığı ilə atmosfer və litosfer arasında hansı proses baş verir? (Çəki: 1)

- ☐ canlı aləmə təsiri
 - ☐ suyun dövrəni
 - ☐ aktiv aşınma prosesi
 - ☐ torpağın eroziyası
 - ☒ aktiv qaz mübadiləsi
-

Sual: Yerin torpaq əmələgəlmə prosesi gedən qatıdır: (Çəki: 1)

- ☐ yerin öz daxilində olan münasibəti
 - ☐ litosferlə canlı aləmin münasibəti
 - ☐ yerin mantiya hissəsinin yer qabığına təsir etmək
 - ☒ litosfer, hidrosfer və yerin canlı qabığının bir-birilə əlaqəli zonası
 - ☐ proses fiziki, kimyəvi amillərlə əlaqəlidir
-

Sual: Torpağın tərkibi nədən ibarətdir? (Çəki: 1)

- ☐ dağ-mədən süxurlarından
- ☐ bitki çürüntülərindən
- ☒ mineral, üzvi maddələr, mikroorqanizmlərdən

- ☐ heyvan qalıqlarından
- ☐ kimyəvi birləşmələrdən

Sual: Torpağı çirkləndirən mənbələrdən biridir? (Çəki: 1)

- ☐ suxurların tərkibinin müxtəlifliyi
- ☐ torpağın mikroorqanizmlərlə zənginliyi
- ☐ atmosfer yağıntıları
- ☒ atmosfərə atılmış radioaktiv aerosollar
- ☐ yeraltı sular

Sual: Ana suxur, bitki və canlı orqanizmlər, iqlim və insanın təsərrüfat fəaliyyəti faktorlarının torpaqəmələgəlmədə rolunu göstərən kimdir? (Çəki: 1)

- ☐ V.Vilyams
- ☐ N.Dokuçayev
- ☐ C.Məmmədquluzadə
- ☒ Həsənbəy Zərdəbi
- ☐ M.F.Axundzadə

Sual: Hansı mənbələr litosferi çirkləndirir? (Çəki: 1)

- ☐ kimya müəssisələri, neft emalı müəssisələri
- ☒ sənaye müəssisələri, kənd təsərrüfatı sahələri
- ☐ metallurgiya və neft-qaz sənayesi
- ☐ energetika və balıqçılıq
- ☐ nadir metallar emalı və kimya sənayesi

Sual: Torpağın pozulması nədir? (Çəki: 1)

- ☐ torpağın quruluşunun dəyişməsidir
- ☒ torpağın üst qatının təsərrüfat üçün yararsız hala düşməsidir
- ☐ məhsuldarlığın artırılmasıdır
- ☐ insan fəaliyyətinin məhdudlaşdırılmasıdır
- ☐ torpaqda pozulma halları olmur

Sual: Torpağın məhsuldarlığının azalması əsasən hansı hallarda baş verir? Düzgün olmayan cavabı tapın! (Çəki: 1)

- ☐ Torpağın eroziyası nəticəsində
- ☐ Torpağın şoranlaşdırılması nəticəsində
- ☐ Torpağın intensiv çirklənməsi nəticəsində
- ☒ Bitkilərin suvarma normasına düzgün riayət edildikdə
- ☐ Suvarma prosində olan pozuntular nəticəsində

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Əhalinin sayının dəyişməsinə təsir edən amillərdən hesab olunur: (Çəki: 1)

- ☐ qadın,kişi nisbəti
- ☐ şəhər,kənd əhalisinin nisbəti
- ☐ əmək ehtiyatlarının dəyişməsi

- ☒ müharibələr, aclıq epidemiyaları və s.
 - ☐ əhalinin istehlakçı olması
-

Sual: Ətraf mühitin ekoloji vəziyyəti ilə əhali arasında asılılıq necə baş verir? (Çəki: 1)

- ☒ əhalinin sayı dəyişir
 - ☐ etnik tərkib dəyişir
 - ☐ əhalinin milli tərkibi pozulur
 - ☐ əhalinin elmi səviyyəsi azalır
 - ☐ şəhərlərdə əhali artır
-

Sual: Əhali artımının yaratdığı problemlərə aid deyil: (Çəki: 1)

- ☐ ərzaq
 - ☐ xammal
 - ☒ təhsil
 - ☐ enerji
 - ☐ ekoloji
-

Sual: 2000ci ildə Berlində keçirilmiş "Urban-XXI" beynəlxalq konfransda proqnozlaşdırılmışdır: (Çəki: 1)

- ☐ əhalinin çox hissəsinin aqlomerasiyalarda cəmlənəcəyi
 - ☒ əhalinin çox hissəsinin şəhərlərdə yaşayacağı
 - ☐ əhalinin sayının azalması
 - ☐ əhalinin sağlamlıq problemi
 - ☐ əhalinin təhsil problemi
-

Sual: Əhalinin şəhərlərdə məskunlaşması nə adlanır? (Çəki: 1)

- ☐ aqlomerasiya
 - ☐ miqrasiya
 - ☐ meqapolis
 - ☐ yalançı urbanizasiya
 - ☒ urbanizasiya
-

Sual: Urbanizasiya prosesi əhali məskunlaşmasına necə təsir edir? (Çəki: 1)

- ☐ işçi qüvvəsini azaldır
 - ☐ kənd təsərrüfatı məhsulları istehsalını artırır
 - ☒ həyat tərzini formalaşdırır
 - ☐ xəstəliklərin yayılmasına mənfi təsir edir
 - ☐ iqlimə müsbət təsir edir
-

Sual: Urbanizasiya prosesi ilə demoqrafik artım arasında mütənasiblik necədir? (Çəki: 1)

- ☒ urbanizasiya sürətlə inkişaf edir
 - ☐ urbanizasiya nisbətən zəifdir
 - ☐ demoqrafik artım yüksəkdir
 - ☐ əhalinin təbii artımı
 - ☐ əhalinin mütləq artımı zəifdir
-

Sual: Dünya üzrə şəhər əhalisinin ümumi artımının neçə faizi İEOÖ-in payına düşür? (Çəki: 1)

- ☐ 50 %
 - ☐ 60 %
 - ☒ 80%
 - ☐ 20%
 - ☐ 30%
-

Sual: Şəhərlərin inkişafı ilə əlaqədar yaranan problemlərə aid deyil: (Çəki: 1)

- ☐ işlə təminat
 - ☒ ərzaqla təminat
 - ☐ sosial səviyyənin pisləşməsi
 - ☐ ətraf mühitə antropogen təsir
 - ☐ təbii mühitin pisləşməsi
-

Sual: Şəhərlərin özünə məxsus xüsusiyyətinə aid deyil: (Çəki: 1)

- ☐ biokimyəvi əyalətdir
 - ☐ atmosferin şəffaflığı aşağı olur
 - ☒ su təminatı yüksəkdir
 - ☐ hava normadan artıq qızır
 - ☐ suyun dövranı pozulur
-

Sual: İri şəhərlərdə ekoloji vəziyyətin gərginliyi nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ əhəlinin təbii artımı
 - ☒ əhəlinin sıxlığı
 - ☐ əhəlinin miqrasiyası
 - ☐ aqlomerasiyası
 - ☐ elmi səviyyənin aşağı olması
-

Sual: Şəhərlərdə sənaye tullantıları ilə çirkənlənmənin əsas səbəblərindən biridir: (Çəki: 1)

- ☐ yaşıllıq zonalarının çox olması
 - ☐ çox sənaye məhsulu istehsal edilməsi
 - ☐ əhəlinin tələbatının çox olması
 - ☒ hakim küləklərin istiqaməti və gücünün nəzərə alınmaması
 - ☐ sənayenin xammalla təchizatı
-

Sual: Bir və ya bir neçə mərkəzi şəhərin ətrafında kiçik qəsəbələrin yerləşməsi nə adlanır? (Çəki: 1)

- ☐ meqalopolis
 - ☐ urbanizasiya
 - ☐ miqrasiya mərkəzləri
 - ☐ geokimyəvi əyalətlər
 - ☒ aqlomerasiya və ya konurbasiya
-

Sual: Dünyada şəhərlərin inkişafında hansı proses daha sürətlə inkişaf edir? (Çəki: 1)

- ☒ meqalopolislər
 - ☐ aqlomerasiyalar
 - ☐ kiçik şəhərlər
 - ☐ iri şəhərlər
 - ☐ nəhəng şəhərlər
-

Sual: Urbanizasiya səviyyəsi aşağı olan regionlardan şəhər əhalisi 20%-dən az olanları harada yerləşir? (Çəki: 1)

- ☐ Asiyada
 - ☒ Afrikada
 - ☐ Latın Amerikasında
 - ☐ Avropada
 - ☐ Cənub-Şərqi Asiyada
-

Sual: Azərbaycan Respublikasında yürüdülmən ekoloji siyasətin əsas məqsədinə daxil deyil: (Çəki: 1)

- ☐ gələcək nəsillərin ehtiyacının təmin edilməsi
- ☐ iqtisadi potensialın qorunması
- ☒ aqrar sənaye kompleksi payının azaldılması
- ☐ əmək potensialının qorunması

☐ təbii sərvətlərdən səmərəli istifadə

Sual: Ekoloji siyasətin prioritet istiqamətlərindən biridir: (Çəki: 1)

- ☐ əhəlinin işlə təmin olunması
 - ☐ yeni texnologiyaların mənimsənilməsi
 - ☐ ETT nəaliyyətlərinə yiyələnmək
 - ☒ sağlam ekoloji mühitin yaranması
 - ☐ biri deyil
-

Sual: Şəhərsalma fəaliyyəti nəyin əsasında təşkil olunur? (Çəki: 1)

- ☐ əhəlinin sayına uyğun
 - ☐ istehsalın həcminə görə
 - ☐ şəhərin yerləşdiyi ərazi əsasında
 - ☐ təbii şəraitə uyğun
 - ☒ mövcud qanunvericilik əsasında
-

Sual: Şəhər tikintilərinin aparılması zamanı məhdudlaşdırılan sahələrə aid deyil: (Çəki: 1)

- ☒ əhəlinin yaşayış yerləri
 - ☐ mədəni abidələr, şəhərətərafı qoruq zonaları
 - ☐ xüsusi təbii qoruq sahələri
 - ☐ ekoloji təhlükəli zonalar
 - ☐ mürəkkəb təbii iqlim şəraiti sahələri
-

Sual: Tikinti zonaları növlərinə aid deyil: (Çəki: 1)

- ☐ yaşayış zonası
 - ☐ ictimai fəaliyyət zonası
 - ☐ istehsalat zonası
 - ☒ əhəlinin yerləşmə zonası
 - ☐ xüsusi təyinat zonaları
-

Sual: İctimai fəaliyyət zonasına daxil deyil: (Çəki: 1)

- ☐ ticarət
 - ☒ kənd təsərrüfatı
 - ☐ təhsil
 - ☐ elmi-tədqiqat
 - ☐ maliyyə iş mərkəzləri
-

Sual: Məişət tullantıları obyektləri hansı zonaya aid edilir? (Çəki: 1)

- ☐ istirahət zonasına
 - ☐ ictimai fəaliyyət zonasına
 - ☐ yaşayış zonalarına
 - ☒ xüsusi təyinat zonasına
 - ☐ istehsalat zonalarına
-

Sual: İstehsalat zonaları zonasına aid deyil: (Çəki: 1)

- ☐ kommunal
 - ☐ nəqliyyat
 - ☐ sanitariya qoruyucu
 - ☐ mühəndis
 - ☒ təhsil
-

Sual: Şəhər əhatəsində göstərilən zonaların yerləşdirilməsi hansı təşkilatlar tərəfindən müəyyən edilir? (Çəki: 1)

- ☒ respublika icra və yerli idarəetmə orqanları
 - ☐ nazirliklər
 - ☐ dövlət icra komitələri
 - ☐ könüllü əhali qurumları
 - ☐ maliyyə orqanları
-

Sual: Ümumi çirkləndiricilərin neçə faizi avtomobil nəqliyyatının payına düşür? (Çəki: 1)

- ☐ 10-20%
 - ☐ 20-25%
 - ☒ 40-50%
 - ☐ 30-35%
 - ☐ 60-70%
-

Sual: Smoq hadisəsinin çox yarandığı məkan haradır? (Çəki: 1)

- ☐ yerin üst hissəsi
 - ☒ şəhər atmosferi
 - ☐ kənd təsərrüfatı regionları
 - ☐ meşə zonası
 - ☐ səhralaşma prosesi
-

Sual: London smoqu hansı prosesdən yaranır? (Çəki: 1)

- ☐ atmosferdə müxtəlif maddələrin qarışığından
 - ☐ insan fəaliyyətindən
 - ☒ toz hissəcikləri ilə kimyəvi inqredientlərin qarışığından
 - ☐ elmi-texniki tərəqqinin nəliyyətlərindən
 - ☐ ölkələrin qarşılıqlı inteqrasiyasından
-

Sual: Alyaska smoqunun yaranma səbəbi nədir? (Çəki: 1)

- ☐ sənaye müəssisələrinin qəzaya uğramasından
 - ☐ ətraf mühitə antropogen təsirlərdən
 - ☐ təmərküzləşmə prosesinin aktivliyindən
 - ☒ havanın mənfi temperaturu ilə günəş radiasiyasının təsirindən
 - ☐ atmosferdə müxtəlif qazların qarışığından
-

Sual: Fotokimyəvi smoqun yaranma səbəbi nədir? (Çəki: 1)

- ☐ bərk maddələrlə kristalların qarşılıqlı təsiri
 - ☒ kimyəvi reaksiya ilə havanın təkrar çirklənməsi
 - ☐ zərərli maddələrin konsentrasiyasından
 - ☐ nəqliyyat vasitələrinin təsirindən
 - ☐ fotokimyəvi smoq əmələ gəlmir
-

Sual: Fotokimyəvi prosesin getməsi üçün əsas kimyəvi komponent hansıdır? (Çəki: 1)

- ☐ karbon 4-oksidi
 - ☐ sulfat turşusu
 - ☐ nitrat turşusu
 - ☒ azot 2-oksidi
 - ☐ dəm qazı
-

Sual: Smoqların hansı mənfi təsiri vardır? (Çəki: 1)

- ☐ zəhərli maddələrin atmosfərə düşməsinə mane olur
- ☐ iqlim dəyişmələri yaradır
- ☐ təbii şərait və sərvətlərin yerləşməsinə təsir edir
- ☐ kooperativləşmə prosesini ləngidir

- ☒ ultrabənövşəyi şüaların yer səthinə düşməsinə mane olur
-

Sual: Şəhərlərdə ekoloji təhlükəsizliyin təminatı və ətraf aləmin mühafizəsinin təşkili üçün respublikanın regional siyasətinə daxildir: (Çəki: 1)

- ☐ yeni hövzələrin mənimsənilməsi
☐ qazma işlərinin aparılması
☒ təbii ehtiyatlardan səmərəli istifadə
☐ ekspertiza işinin təşkili
☐ cərimələrin ödənilməsi
-

Sual: Ərzaq problemi hansı səbəbdən yaranır? (Çəki: 1)

- ☒ təminatın lazımi səviyyədə olmaması
☐ əhalinin sayının çox olması
☐ əhali sıxlığının azlığı
☐ dünya torpaqlarının yararsız olması
☐ səhrələşmə prosesinin aktivliyi
-

Sual: Ərzaq probleminin yaranmasına səbəb nədir? (Çəki: 1)

- ☐ İEO-də torpaq fondunun az olması
☐ kənd təsərrüfatında ekstensivlik
☐ elmin təsərrüfat sahələrində zəif tətbiqi
☐ su resurslarının çatışmamazlığı
☒ İEOÖ-də kənd təsərrüfatının zəif inkişafı
-

Sual: Əhalinin sağlamlıq problemi hansı mahiyyətə malikdir? (Çəki: 1)

- ☐ adi problemlər sırasındadır
☒ global xarakterlidir
☐ dövlət siyasətidir
☐ elmi araşdırmaır
☐ ətraf mühitin çirklənməsidir
-

Sual: Dünyada əhalinin sağlamlıq problemini yaradan səbəblərdən biridir: (Çəki: 1)

- ☐ iqtisadi inkişafın zəifliyi
☐ çətin müalicə olunan xəstəliklərin artması
☐ həkim personalının olmaması
☒ İEO ilə İEOÖ səviyyəsindəki uyğunsuzluq
☐ qidanın çatışmamazlığı
-

Sual: Ətraf mühit, təbii şərait və sosial mühit, keyfiyyət kriteriyaları nəyi müəyyən edir? (Çəki: 1)

- ☒ insan sağlamlığını
☐ mühitin təmizliyini
☐ sosial vəziyyəti
☐ keyfiyyət göstəricilərini
☐ kəmiyyət göstəricilərini
-

Sual: Əhalinin təbii artımı nədir? (Çəki: 1)

- ☐ əhalinin mütləq artım
☐ əhalinin yerləşməsi
☐ urbanizasiya prosesi
☐ doğulan əhalinin sayı
☒ doğulanlarla ölənlərin say fərqi
-

BÖLMƏ: 07 02

Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Çirklənmədən bitkiçiliyə dəyən zərərə təsir edir: (Çəki: 1)

- ☐ Məhsulun maya dəyəri;
- ☐ Torpağın münbitliyi;
- ☒ Çirkləndirici maddələrin həcmi;
- ☐ İqlim;
- ☐ Məhsulun həcmi.

Sual: Meşə təsərrüfatına dəyən zərər asılı deyil: (Çəki: 1)

- ☐ meşələrdə sanitar kəsmədən;
- ☐ Meşələrdə ağacların xəstələnməsindən;
- ☐ Ağacların məhsuldarlığının aşağı düşməsindən;
- ☒ Meşələrin böyümə sürətindən;
- ☐ Meşələrin çirklənmə sahəsindən.

Sual: Çirklənmədən bitkiçiliyə dəyən zərər asılıdır: (Çəki: 1)

- ☐ Məhsulun maya dəyərindən.
- ☐ Əkin sahələrindən.
- ☒ Çirklənmə sahəsindən.
- ☐ Məhsulun daşınma xərcindən.
- ☐ Torpağın münbitliyindən.

Sual: Heyvandarlığa dəyən zərər asılıdır: (Çəki: 1)

- ☒ Heyvanlarda məhsulun aşağı düşməsindən.
- ☐ Otlaq sahələrindən.
- ☐ Bitkilərin məhsuldarlığından.
- ☐ Əkin sahələrindən.
- ☐ Mexanizasiyadan.

Sual: Emprik üsul nədir? (Çəki: 1)

- ☐ ətraf mühitin mühafizə tədbirləri
- ☐ təbii resurs potensialıdır
- ☒ çirklənmədən dəyən zərər hesablanır
- ☐ ölçü vahididir
- ☐ iqtisadi göstəricidir

Sual: Meşələrin böyümə sürəti ilə müşə təsərrüfatına dəyən zərər arasında hansı asılılıq var? (Çəki: 1)

- ☐ meşələrdə sanitar kəsmədən;
- ☐ Meşələrdə ağacların xəstələnməsindən;
- ☐ Ağacların məhsuldarlığının aşağı düşməsindən;
- ☒ asılı olmadığından
- ☐ Meşələrin çirklənmə sahəsindən

Sual: Çirklənmə ilə bitkiçilik arasında asılılıq nədən ibarətdir? (Çəki: 1)

- ☐ Məhsulun maya dəyərindən.
- ☐ Əkin sahələrindən.v
- ☒ bitkiçiliyə dəyən zərərdən

- ☐ Məhsulun daşınma xərcindən.
- ☐ Torpağın münbitliyindən.

Sual: Hansı variantda heyvandarlıq məhsulu aşağı düşür? (Çəki: 1)

- ☒ zərər dəyəndə
- ☐ Otlaq sahələrindən.
- ☐ Bitkilərin məhsuldarlığından.
- ☐ Əkin sahələrindən.
- ☐ Mexanizasiyadan.

Sual: Atmosferin çirklənməsindən dəyən zərər asılıdır? (Çəki: 1)

- ☐ Havanın kimyəvi tərkibindən.
- ☐ Havanın təzyiqindən.
- ☒ Havaya atılan zərərli maddələrin həcmindən.
- ☐ Havanın tərkibində olan su buxarlarının həcmindən.
- ☐ Havada olan tozun həmindən.

Sual: Havaya atılan zərərli maddələrin həcmi nədən asılıdır? (Çəki: 1)

- ☐ Havanın kimyəvi tərkibindən.
- ☐ Havanın təzyiqindən.
- ☐ çirklənməyə dəyən zərərdən
- ☐ Havanın tərkibində olan su buxarlarının həcmindən.
- ☒ Havada olan tozun həmindən.

Sual: MDB ölkələri içərisində uran istehsalı və ixracına görə hansı dövlət fərqlənir? (Çəki: 1)

- ☐ Ukrayna
- ☐ Belarus
- ☐ Azərbaycan
- ☐ Türkmənistan
- ☒ RF (Rusiya)

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: İnsanların yaşaması və həyat fəaliyyətinə təsir edən amillərdən biri deyil? (Çəki: 1)

- ☐ torpaqlardan səmərəli istifadə və onların təkrar istehsal dövryyəsinə qaytarılması
- ☐ su itkisini azaltmaq və sulardan səmərəli istifadəyə keçmək
- ☐ respublikada məhv olmaqda olan bitki və heyvan növlərinin qorunması və artırılması
- ☐ mövcud olan təbii resursların mənimsənilməsi və təkrar istifadəsi
- ☒ doğru cavab yoxdur

Sual: Təbii resursların renta metodu necə aparılır? (Çəki: 1)

- ☐ təbii resursların istifadəsinə çəkilən xərclərə görə aparılır
 - ☐ təbii resursların istifadəsinə görə xərclər və onların istifadəsindən alınan xeyirə görə qiymətləndirilir
 - ☒ ayrıca təbii resurslardan alınan effektivə görə qiymətləndirilir
 - ☐ təbii resursların mənimsənilməsinə sərf olunan vəsaitə görə aparılır
 - ☐ təbii resursların istifadə olunma xüsusiyyətlərinə görə qiymətləndirilir.
-

Sual: İqtisadi resurs nəyə deyilir? (Çəki: 1)

- ☐ ətraf mühitin keyfiyyət normatividir
 - ☐ məhsulun və enerjinin istehsal üsuludur
 - ☐ tullantıların əmələ gəlməsinin texniki azaldılmasıdır
 - ☒ istehsalda bir neçə dəfə şəklini dəyişmiş xammaldır
 - ☐ təbii ehtiyatlardan və enerjiden səmərəli istifadədir.
-

Sual: Torpağın bərpası üçün təxminən neçə illər lazımdır? (Çəki: 1)

- ☐ 5-10 il
 - ☐ 50-80 il
 - ☐ 150-500 il
 - ☒ 300-1000
 - ☐ 2000-4000 il
-

Sual: Təbii ehtiyatlar anlayışının məzmunu, əhəmiyyəti və təsnifatı haqqında hansı alimlərin xüsusi tədqiqatları vardır? (Çəki: 1)

- ☐ Brodskiy A.K., Boqolyubova C.A.
 - ☐ Aslanov N.Q., Bayramov Y.M.
 - ☐ Runov T.Q., Boekova İ.N., Nefedoza T.Q.
 - ☒ Qerasimov İ.P., Sauşkin Y.T., Mints A.M.
 - ☐ Reymers N.F., Zudin E.Q., Serov Q.P.
-

Sual: Müxtəlif məqsədli istifadə olunan ehtiyatlarda rəqabət xassəli hansı sahələri (sahəni) göstərmək olar? (Çəki: 1)

- ☐ kommunal-təsərrüfat sahəsini
 - ☒ əkin sahələrini
 - ☐ geoloji-kəşfiyyat sahələrini
 - ☐ ixtisaslaşdırılmış sahələr
 - ☐ doğru cavab yoxdur
-

Sual: Okean sularında neçə mlrd. ton biokütlə vardır? (Çəki: 1)

- ☐ 10 mlrd t
 - ☐ 20 mlrd t
 - ☐ 40 mlrd t
 - ☒ 30 mlrd t
 - ☐ 50 mlrd t
-

Sual: Okean suları biokütləsinin neçə mlrd t-u balıqlar və iri dəniz heyvanlarıdır? (Çəki: 1)

- ☒ 3 mlrd t
 - ☐ 4 mlrd t
 - ☐ 5 mlrd t
 - ☐ 2 mlrd t
 - ☐ 1,5 mlrd t
-

Sual: Faydalı qazıntı dedikdə nə başa düşürsünüz? (Çəki: 1)

- ☐ ətraf mühitdə baş verən dəyişmələr (torpaq və bitki degradasiyası)
 - ☐ təbii-texniki şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması
 - ☐ tədrici landşaft dəyişiklikləri (seysmik aktivləşmə və s.)
 - ☒ təbii şəraitdə əmələ gələn mineral və süxurlar (cəmiyyətin müxtəlif tələblərini təmin edən)
 - ☐ otlaq və çəmənliklər, meşə və kolluqlar əkin sahələri.
-

Sual: Sənaye kondisiyası dedikdə nə başa düşürsünüz? (Çəki: 1)

- ☐ sənayenin mineral xammala olan tələbatı
 - ☐ xammal bazasının ölkə üzrə ehtiyatı
 - ☐ kəşfiyyat zamanı faydalı qazıntı yataqlarının sənaye əhəmiyyətli qrupları
 - ☒ mineral xammalın minimal ehtiyatı, faydalı və zərərli komponentlərin istismara xələl gətirməyən miqdarı
 - ☐ yeni yataqların mənisənilməsi, ümumi geoloji ehtiyatların kəşf olunub istehsal astanasında dayanması, istehsalın mürəkkəbliyi.
-

Sual: Mineral reursların istehlakı hər il neçə % artır? (Çəki: 1)

- ☐ 1%
 - ☐ 2%
 - ☐ 3%
 - ☐ 4%
 - ☒ 5%
-

Sual: Dünyanın geoloji kömür ehtiyatı nə qədərdir? (Çəki: 1)

- ☐ 10 trln t – 17 trln. t
 - ☒ 14,8 trln t – 30 trln. t
 - ☐ 17,2 trln t – 22 trln. t
 - ☐ 8 trln t -10 trln. t
 - ☐ 5,2 trln t – 7 trln. t
-

Sual: Geoloq alimlərin hesablamalarına görə,neft-qaz yataqları dünyanın neçə mln.kv.km-ni tutur? (Çəki: 1)

- ☐ 40 mln kv.km.
 - ☐ 50 mln.kv.km.
 - ☐ 62mln.kv.km
 - ☒ 77mln.kv.km
 - ☐ 83mln.kv.km
-

Sual: Nəhəng neft hövzələrinin hər birində neft ehtiyatı nə qədərdir? (Çəki: 1)

- ☐ 50 mln. ton
 - ☐ 80 mln. ton
 - ☐ 100 mln. ton
 - ☒ 500 mln. ton
 - ☐ 450 mln. ton
-

Sual: Tullantı suları nəyə deyilir? (Çəki: 1)

- ☐ yer üzərinə neftin təbii olaraq öz-özünə axması nəticəsində yığılan maye
 - ☐ müxtəlif boru birləşmələrindən,siyirtmə və kippəclərdən sızan su
 - ☐ yeraltı təbii istilik mənbələri
 - ☐ qaynar sular,buxar və ya buxar-su qarışığı
 - ☒ gil,yağlı maddələr,kimyəvi reagentlər,qazılmış süxurlar ilə çirklənmiş sular.
-

Sual: Faydalı qazıntıların istismarı və emalı zamanı ətrafa milyonlarla ton bərk tullantı atılmasına baxmayaraq,onların yalnız neçə %-i istifadə olunur? (Çəki: 1)

- ☐ 4-5%
 - ☐ 7-8%
 - ☒ 10-12%
 - ☐ 14-16%
 - ☐ 18-20%
-

Sual: Uranın potensial ehtiyatı dünya üzrə nə qədərdir? (Çəki: 1)

- ☐ 4 mln.t

- ☐ 6 mln.t
 - ☐ 8mln.t
 - ☒ 10mln.t
 - ☐ 12mln.t
-

Sual: MDB ölkələri içərisində uran istehsalı və ixracına görə hansı dövlət fərqlənir? (Çəki: 1)

- ☐ Ukrayna
 - ☐ Belarus
 - ☐ Azərbaycan
 - ☐ Türkmənistan
 - ☒ RF (Rusiya)
-

Sual: Becərilən torpaq sahələri ümumi torpaq fondunun neçə %-ni təşkil edir? (Çəki: 1)

- ☐ 7%
 - ☐ 8%
 - ☐ 9%
 - ☐ 10%
 - ☒ 11%
-

Sual: Hansı ölkələr daha çox becərilən torpaq sahələrinə malikdir? (Çəki: 1)

- ☐ Afrika,Braziliya,Yaponiya,Qatar
 - ☐ Avstraliya,Türkmənistan,Anqola
 - ☐ Niderland,Monqolustan,Misir,Əlcəzair
 - ☒ ABŞ,Hindistan,RF,ÇXR,Kanada və s
 - ☐ Fransa,Norveç,Sinqapur,Belçika və s.
-

Sual: Təbii otlaq və çəmənlik sahələrinə görə hansı ölkə üstünlük təşkil edir? (Çəki: 1)

- ☒ Avstraliya
 - ☐ Misir
 - ☐ ABŞ
 - ☐ Hindistan
 - ☐ ÇXR
-

Sual: Yer kürəsinin ümumi su ehtiyatı neçə mln.kub km-dir? (Çəki: 1)

- ☐ 1015 mln.kub km.
 - ☐ 1124 mln.kub km.
 - ☐ 1271 mln.kub km
 - ☒ 1386 mln.kub km
 - ☐ 1418 mln kub km
-

Sual: Ümumi su ehtiyatının neçə %-i Dünya okeanının duzlu sularının payına düşür? (Çəki: 1)

- ☐ 70%
 - ☐ 81,2%
 - ☒ 96,4%
 - ☐ 68%
 - ☐ 59,3%
-

Sual: Şimal meşə qurşağının ən böyük meşə sahələri hansı ölkələrin ərazisindədir? (Çəki: 1)

- ☐ Afrika.Nepal,Haiti
 - ☐ Əlcəzair,Hindistan,Venesuela
 - ☒ RF,Kanada,ABŞ
 - ☐ Fransa,İtaliya,Niderland
 - ☐ ÇXR,Yaponiya,Vyetnam
-

Sual: Dünya okeanının bioloji resursları bəşəriyyətin heyvan zülalına olan tələbatının neçə %-ni ödəyir? (Çəki: 1)

- ☐ 8 %
- ☐ 10 %
- ☐ 15 %
- ☒ 20 %
- ☐ 25 %

Sual: Dəniz suyunun başlıca resurslarından biri hansı ehtiyatdır? (Çəki: 1)

- ☐ maqnezium
- ☐ kükürd
- ☐ brom
- ☒ xörək duzu
- ☐ uran

Sual: Təbii rekreasiya ərazilərinə nələr aid edilir? (Çəki: 1)

- ☒ yaşıllıq zonaları,qoruqlar, milli parklar
- ☐ çay sahilləri, çimərliklər, mineral bulaqlar, palçıq vulkanları
- ☐ mineral bulaqlar, palçıq vulkanları
- ☐ meşə örtüyü, müalicəvi palçıq mənbələri
- ☐ dəniz, göl sahilləri

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycanın kimya, neft-kimya və neft emalı müəssisələrində xammaldan səmərəli istifadə edilməməsi və itkilərə yol verilmə əlaqədardır: (Çəki: 1)

- ☐ texniki təchizatın aşağı səviyyədə olması qurğuların sıradan çıxması
- ☐ mövcud avadanlıqların bitki və mənəvi cəhətdən amortizasiyaya uğraması
- ☒ qaz və toztutucu avadanlıqların, qurğuların sıradan çıxması, onların fiziki və mənəvi cəhətdən amortizasiyaya uğraması
- ☐ texniki təchizatın aşağı səviyyədə olması, yenidən qurma işləri aparılması üçün lazımi maliyyə vəsaitinin olmaması, ətraf mühitə normadan artıq zərərli tullantıların atılması
- ☐ əmək ehtiyatlarından səmərəli istifadə edilməməsi, xammaldan israfçılıqla istifadə olunması, maşın və avadanlıqların gücündən lazımi səviyyədə istifadə edilməsi

Sual: Sulfat turşusu və bəzi kimyəvi məhsullar istehsalı zamanı meydana gələn ekoloji problemləri həll etmək üçün əsas prinsiplər hansılardır? (Çəki: 1)

- ☐ istehsal sahələrinin genişləndirilməsi, maşın avadanlıqların güclərindən səmərəli istifadə edilməsi, boşdayanma hallarına yol verilməməli
- ☒ qapalı istehsal texnologiyasından istifadə edilməsi qurğu və avadanlıqların gücünü artırılmalı, istehsal texnologiyasında əsaslı struktur dəyişiklikləri aparılmalı
- ☐ qurğu və avadanlıqların gücünün artırılması, lazımi maliyyə vəsaitinin ayrılması
- ☐ istehsal texnologiyasında əsaslı struktur dəyişiklikləri aparmaq, əmək ehtiyatlarından səmərəli istifadə etmək
- ☐ əmək və maliyyə resurslarından səmərəli istifadə etmək, istehsal sahələrini genişləndirmək

Sual: Fenol istehsalında tətbiq edilən əsas üsullar hansılardır? (Çəki: 1)

- ☐ xlorbenzolun oksidləşməsindən, humolin hidrolizindən, benzol turşusunun oksidləşməsindən
 - ☒ xlorbenzolun hidrolizindən, benzol turşusunun oksidləşməsindən, humolun oksidləşməsindən
 - ☐ humolun reduksiyasından, xlorbenzolun hidrolizindən, benzol turşusunun oksidləşməsindən
 - ☐ xlorbenzolun oksidləşməsindən, humolun hidrolizindən, benzol turşusunun hidrolizindən
 - ☐ benzol turşusunun oksidləşməsindən humolun hidrolizindən, xlorbenzolun oksidləşməsindən
-

Sual: İES-lərdən atmosfərə atılan sulfat anhidridinin ətraf mühitə təsiri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ bitkilər məhv olur, xəstəliklər artır, tənəffüs çətinləşir
 - ☐ metallar korroziyaya uğrayır nəqliyyat vasitələrinin hərəkəti çətinləşir
 - ☐ binaların fasadı dağılır, sənaye müəssisələrinin istehsal gücləri azalır
 - ☒ metallar korroziyaya uğrayır, tikinti qurğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır
 - ☐ metallar korroziyaya uğrayır, istehsal müəssisələrində əmək məhsuladrlığı artır, bitkilər məhv olur.
-

Sual: Neft hasilatının sabit saxlanması və artırılması üçün quyularda hansı tədbirlər həyata keçirilir? (Çəki: 1)

- ☐ müxtəlif geoloji təşkilatı
 - ☒ müxtəlif geoloji-texniki
 - ☐ müxtəlif geoloji-iqtisadi
 - ☐ müxtəlif iqtisadi-texniki
 - ☐ sanitari-texniki
-

Sual: Aşağıdakılardan hansı neft məhsulları ilə çirklənmənin xarakterik əlamətləri əks etdirir? (Çəki: 1)

- ☐ suyun keyfiyyətini pisləşdirməsi, oksigen rejiminə mənfi təsir göstərməsi, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozması
 - ☐ neftin hasilatı, nəqli, emalı
 - ☒ ətraf mühitin komponentlərini çirkləndirməsi, bütün akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması
 - ☐ torpaqda oksigen rejimini pozması, suyun transpirasiyasını çətinləşdirir
 - ☐ sürətli buxarlandırma qabiliyyətinin olması, toksiki maddələrlə zəngin olması, yanacaq kimi istifadə olunması.
-

Sual: Energetikanın ekoloji problemlərinin həlli strategiyasının əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ tükənən və ekoloji baxımdan daha təmiz enerji mənbələrinin rolunu artırmaq
 - ☒ bərpa olunan ekoloji baxımdan daha təmiz enerji mənbələrinin rolunu artırmaq
 - ☐ az tullantılı və tullantısız texnologiyanı daha da genişləndirmək
 - ☐ ənənəvi enerji mənbələrindən daha səmərəli istifadə etmək
 - ☐ energetika sənayesinin bütün müəssisələrində modernləşdirmə aparmaq.
-

Sual: Günəş enerjisindən istifadənin mənfi cəhətləri hansılardır? (Çəki: 1)

- ☐ maliyyə vəsaiti və işçi qüvvəsi tələb edir
 - ☐ ərazinin relyefi əhəmiyyətli rol oynayır
 - ☐ iqtisadi cəhətdən bəla başa gəlir
 - ☒ günəş akkumulyatorları geniş ərazi tutur, fiziki-coğrafi amillərdən asılıdır
 - ☐ maya dəyəri bəla başa gəlir, çox əməkətlüdür.
-

Sual: Aşağıdakılardan hansında tikinti materialları müəssisələrində tullantıların azalan sırası verilmişdir? (Çəki: 1)

- ☐ toz və asılı maddələr, kükürd anhidridi, formaldehid
 - ☐ karbon qazı, azot oksidi, toz və asılı maddələr
 - ☒ toz və asılı maddələr, karbon qazı, kükürd anhidridi, azot oksidi, hidrogen sulfid
 - ☐ azot oksidi, karbon qazı, kükürd anhidridi, hidrogen sulfid
 - ☐ hidrogen sulfid, toz və asılı maddələr, karbon qazı kükürd anhidridi
-

Sual: Aşağıdakı cavablardan hansı qara metallurgiya şlamlarından istifadənin iqtisadi səmərəliliyini əks etdirir? (Çəki: 1)

- ☐ yeni yataqlar axtarılır, küllü miqdarda vəsait qoyulur, ətraf mühit çirkləndirilir
 - ☐ yeni yataqlar axtarılmır, maliyyə vəsaiti artmır, ətraf mühit çirkləndirilmir
 - ☒ yeni yataqlar axtarılmır, külli miqdarda maliyyə vəsaitinə qənaət edilir, ətraf mühit çirklənir
 - ☐ daşınma xərcləri artır, xeyli işçi qüvvəsi tələb olunur
 - ☐ nəqliyyat şəbəkəsi genişləndirilir, əmək ehiyatları ixtisar edilir, məhsulun maya dəyəri aşağı düşür.
-

Sual: Mineral gübrələrdən istifadənin mənfi cəhətləri hansılardır? (Çəki: 1)

- ☐ torpağın su rejimini pozur, eroziyanı gücləndirir
 - ☐ mineral maddələrin balansını və hava rejimini pozur
 - ☐ torpağın strukturunu pisləşdirir
 - ☐ torpağın mexaniki tərkibini pozur, qida elementlərinin balansını pozur
 - ☒ torpağın degradasiyasına gətirib çıxardır, təbii münbitlik süni münbitliklə əvəz olunur.
-

Sual: Avtomobil nəqliyyatının ətraf mühiti normadan artıq çirkləndirilməsinin qarşısını almaq üçün tələb olunur: (Çəki: 1)

- ☒ yanacağın keyfiyyətini yaxşılaşdırmaq, texniki normativlərə cavab verməyən avtomobillərin istismarının və ölkəyə idxalının qarşısını almaq
 - ☐ istehsal ilindən asılı olmayaraq bütün avtomobillərin texniki göstəricilərini yaxşılaşdırmaq
 - ☐ avtomobil yollarının yeniləşdirmək
 - ☐ benzin mühərrikli nəqliyyat vasitələrinin sayının artırmaq
 - ☐ aşağı gücə malik avtomobil mühərriklərindən istifadə etmək.
-

Sual: Kənd təsərrüfatında suyun itkisi səbəb olur: (Çəki: 1)

- ☐ suvarma kanalları boyu torpaqların suvarılmasına
 - ☐ suvarma kanalları boyu yeraltı suların səviyyəsinin qalxmasına
 - ☐ torpaqların şoranlaşmasına və onların sahəsinin daim artmasına
 - ☒ yeraltı suların səviyyəsinin qalxmasına, torpaqların şoranlaşmasına və bataqlıqlaşmasına məhsul itkisinə
 - ☐ məhsul artımına, bütün torpaqların suvarılmasına, otlaqların genişlənməsinə.
-

Sual: Hansı qurğular tullantı qazlarını zəhərli qazlardan tamamilə təmizləməyə imkan verir? (Çəki: 1)

- ☐ bioloji təmizləmə qurğuları
 - ☐ mexaniki təmizləmə qurğuları
 - ☒ katalitik təmizləmə qurğuları
 - ☐ detanator təmizləmə qurğuları
 - ☐ quru təmizləmə qurğuları.
-

Sual: Atmosferdə rütubətliyin səviyyəsinin artması ilə nəticələnir? (Çəki: 1)

- ☐ karbon qazının miqdarının artması
 - ☐ kükürd anhidridinin artması ilə
 - ☐ ağır metalların artması ilə
 - ☐ radioaktiv tozların artması ilə
 - ☒ kükürd turşusunun həcmnin artması ilə.
-

Sual: Aşağıdakılardan hansı neft hasilatı rayonlarında biki örtüyünə təsir faktorları hesab edilir? (Çəki: 1)

- ☐ xam neft, minerallaşmış sular, metal qırıntıları
 - ☒ xam neft, minerallaşmış sular, müxtəlif tərkibli qazma məhsulları
 - ☐ minerallaşmış sular, müxtəlif tərkibli qazma məhsulları, tikinti məhsulları
 - ☐ müxtəlif tərkibli qazma məhsulları, metal qırıntıları
 - ☐ xam neft, məişət tullantıları.
-

Sual: Zərərli tullantıların ətraf mühitə təsirinin norma səviyyəsindən artıq olmaması, xammal və materialların bir hissəsinin müxtəlif səbəblər üzündən tullantılara çevrilməsi və uzun müddət saxlanılmağa, yaxud basdırılmağa yönəldilməsi aşağıdakılardan hansının xüsusiyyətlərinə aiddir? (Çəki: 1)

- ☒ aztullantılı texnologiya
 - ☐ tullantısız texnologiya
 - ☐ geokimyəvi texnologiya
 - ☐ biokimyəvi texnologiya
 - ☐ biotexnologiya
-

Sual: 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans aşağıdakı sənaye məhsul-larından hansının bir tonunun əldə edilməsi zamanı atmosfərə atılır? (Çəki: 1)

- ☐ 1 ton alüminiumun
 - ☐ 1 ton misin
 - ☐ 1 ton plastik kütlənin
 - ☒ 1 ton çuqunun
 - ☐ 1 ton mineral gübrənin
-

Sual: Sudan istifadə qiymətlərinin, onun sosial qiymətindən çox aşağı olması kənd təsərrüfatının hansı sahəsində sudan qeyri səmərəli istifadəyə gətirib çıxarır? (Çəki: 1)

- ☒ əkinçilikdə
 - ☐ üzümçülükdə
 - ☐ meyvəçilikdə
 - ☐ heyvandarlıqda
 - ☐ qoyunçuluqda
-

Sual: Tədrici landşaft dəyişiklikləri eksogen geoloji proseslərin aktivləşməsi hansı sənaye sahəsinin ətraf mühitdə yaratdığı problemlərdəndir? (Çəki: 1)

- ☐ maşınqayırma
 - ☒ dağ-mədən
 - ☐ kimya
 - ☐ meşə-kimya
 - ☐ yüngül
-

Sual: Nəqliyyat vasitələrindən ayrılan tullantı qazların tərkibində hansı birləşmələr olur? (Çəki: 1)

- ☐ dəmir, kalsium, manqan oksidləri
 - ☐ gümüş oksidləri
 - ☐ dəmir, civə, kalsium oksidləri
 - ☐ üzvi və qeyri-üzvi birləşmələr, su buxarı
 - ☒ karbon, kükürd, azot oksidləri və üzvi birləşmələr
-

Sual: Neft-qaz quyularının qazılması zamanı yaranan ekoloji problemlər: (Çəki: 1)

- ☐ dəniz suyunun şəffaflığı və torpağın keyfiyyəti dəyişir
 - ☐ dəniz suyunun rəngi, torpağın örtüyü dəyişir
 - ☐ balıqların sayı artır, bitki aləmi genişlənir
 - ☒ gilli məhlul, neftli su dənizi və torpağı çirkləndirir
 - ☐ torpaqda və suda mikroorqanizmlər məhv olurlar
-

Sual: Dağ-mədən sənayesinin yaratdığı ekoloji problemlər: (Çəki: 1)

- ☐ su hövzələri, suyun səviyyəsi qalxır
 - ☐ suyun səviyyəsi aşağı düşür, smeq əmələ gəlir
 - ☒ atmosfer və hidrosfer çirklənir, torpaqda sürüşmələr və uçqunlar baş verir
 - ☐ duman yaranır, buludların vəziyyəti dəyişir
 - ☐ rütubət çoxalır, görmə qabiliyyəti azalır
-

Ad	10 02
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakılardan hansı düzgün cavabdır? (Çəki: 1)

- ☐ ekoloji auditor ekoloji sahibkarlıqla məşğul olan fiziki şəxsdir.
- ☐ ekoloji auditor ekoloji monitoring həyata keçirən hüquqi şəxsdir.
- ☒ ekoloji auditor mövcud qanunvericiliyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxsdir.
- ☐ ekoloji auditor ekoloji bazarı tənzimləyən şəxsdir.
- ☐ ekoloji auditor ekoloji prosesi idarə edən şəxsdir.

Sual: Ekoloji menecment nədir? (Çəki: 1)

- ☐ cəmiyyətin idarə olunmasını özündə birləşdirən bir sahədir;
- ☒ təbii resurslardan istifadədə ekoloji-iqtisadi problemlərin idarə olunmasını öyrənən elm sahəsidir;
- ☐ təsərrüfatın inkişafını və planlaşdırılmasını təmin edən sahədir;
- ☐ təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarətini təmin edən elm sahəsidir.
- ☐ faydalı qazıntıların hasilatı, emalı və istifadəsini təmin edən sahədir.

Sual: Ekoloji menecment konsepsiyasına aid deyil: (Çəki: 1)

- ☐ ekoloji menecmentin prinsipi;
- ☒ texnoloji, sosial ,innovasiya prosesi;
- ☐ ekoloji menecmentin təşkili;
- ☐ ekoloji menecmentin funksional həcmi;
- ☐ elmin metodologiyası və rolu.

Sual: Ekoloji menecmentin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ qiymətləndirmə, təhlil;
- ☐ ekstrapolyasiya, kartoqrafik;
- ☒ balans, nəzarət, uçot və audit;
- ☐ planlaşdırma, proqnozlaşdırma və monitoring;
- ☐ doğru cavab yoxdur.

Sual: Ekoloji menecmentin əsasına aid deyil: (Çəki: 1)

- ☐ ekoloji balans və nəzarət;
- ☐ ekoloji uçot və audit;
- ☐ ətraf mühitin keyfiyyətinin idarə olunması;
- ☒ ekoloji planlaşdırma və proqnozlaşdırma;
- ☐ doğru cavab yoxdur.

Sual: Ekoloji menecmentin funksiyaları aşağıdakılardır: 1. Təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarət; 2. Planlaşma və tənzimlənmə; 3. Balanslaşdırma və nizamlama; 4. Təşkilatlanma və motivləşmə; 5.

Səmərəlilik və təhlükəsizlik. (Çəki: 1)

- ☒ 1, 2, 4;
- ☐ 2, 3, 5;
- ☐ 3, 4, 5;
- ☐ 1, 4, 5;
- ☐ 2, 4, 5.

Sual: Ekoloji menecmentin vəzifələri: 1. Müəssisənin yaşıl imicinin yaradılması; 2. Təhlükəsiz istehsal prosesinin təşkili; 3. İstehsalın təkmilləşdirilməsi; 4. Ekoloji öhdəlik və siyasətin təşkili; 5. Ekoloji planlaşdırma və proqnozlaşdırma. (Çəki: 1)

- ☐ 2, 4, 5;
 - ☒ 1, 2, 3;
 - ☐ 2, 3, 4;
 - ☐ 3, 4, 5;
 - ☐ 1, 4, 5.
-

Sual: Ekoloji menecmentin prinsipləri aşağıdakılardır: 1. Məqsədyönlülük; 2. Təfəkkürə əsaslanma; 3. İqtisadi təhlil; 4. Səmərəlilik; 5. Ardıcılıq. (Çəki: 1)

- ☐ 1, 3, 5;
 - ☐ 2, 4, 5;
 - ☒ 1, 2, 5;
 - ☐ 3, 4, 5;
 - ☐ 1, 2, 3.
-

Sual: Ekoloji menecment sisteminin elementləri: 1. Fəaliyyətin auditi və nəzarət; 2. Ekoloji siyasət; 3. Fəaliyyətin təşkili və reallaşdırması; 4. Təbiətdən istifadənin planlaşdırılması; 5. Ekoloji subsidiyalar. (Çəki: 1)

- ☐ 1, 2, 3;
 - ☐ 3, 4, 5;
 - ☒ 2, 3, 4;
 - ☐ 1, 4, 5;
 - ☐ 1, 3, 5.
-

Sual: Ekoloji menecmentin inkişaf amillərindən deyil: 1. Ekoloji subsidiyalar; 2. Ekoloji şəraitin monitorinqi; 3. Ekoloji təsir və resursların mövcudluğu; 4. Ekoloji ödənişlər; 5. Ekoloji cərimələr. (Çəki: 1)

- ☐ 2, 4, 5;
 - ☐ 1, 3, 5;
 - ☐ 3, 4, 5;
 - ☐ 1, 2, 4;
 - ☒ 1, 4, 5.
-

Sual: Ekoloji menecment konsepsiyasında mühüm rol oynayan funksiya: (Çəki: 1)

- ☐ təhlükəsizlikdir;
 - ☐ yerləşdirmədir;
 - ☒ idarəetmədir;
 - ☐ tullantıların utilizasiyasıdır;
 - ☐ səmərəlilikdir.
-

Sual: Ekoloji menecmentin prinsiplərindən deyil: (Çəki: 1)

- ☐ təfəkkürə əsaslanma;
 - ☐ uzaqgörənlik;
 - ☐ məqsədyönlülük;
 - ☐ ardıcılıq;
 - ☒ doğru cavab yoxdur.
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması yollarından deyil: (Çəki: 1)

- ☒ işçilərin attestasiyası;
 - ☐ işçilərin məlumatlandırılması;
 - ☐ işçilərin motivizasiya edilməsi;
 - ☐ işçilərin ekoloji maarifləndirilməsi;
 - ☐ işçilərin fəvqəladə vəziyyətdə fəaliyyətə hazırlanması.
-

Sual: Ekoloji menecmentin funksiyalarından biri aşağıdakıdır: (Çəki: 1)

- ☐ balanslaşdırma;
 - ☒ planlaşdırma;
 - ☐ ekoloji öhdəlik;
 - ☐ ekoloji siyasət;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Menecmentdə ekoloji fəaliyyətin təşkilinə aid deyil: (Çəki: 1)

- ☐ vəzifə öhdəliklərinin və məsuliyyətin bölgüsü;
 - ☐ idarəetmə prosedurlarının hazırlanması;
 - ☐ tələblərin müəyyənləşməsi və daxili sənədləşmənin hazırlanıb tətbiqi;
 - ☒ ekoloji fəaliyyətin planlaşdırılmasına maraqlı tərəf və şəxslərin cəlbə;
 - ☐ xüsusi səlahiyyətli məsul şəxs və bölmələrin müəyyənləşdirilməsi.
-

Sual: Ekoloji menecmentin inkişaf amillərinə daxildir: (Çəki: 1)

- ☐ ekoloji ödənişlər;
 - ☐ ekoloji yönümlü subsidiyalar;
 - ☐ ekoloji mühitə kompleks təsir;
 - ☒ ekoloji şəraitin monitorinqi, təsir və resursların mövcudluğu;
 - ☐ ekoloji planlaşdırma və proqnozlaşdırma.
-

Sual: "Auditor" sözünün latınca mənası nədir? (Çəki: 1)

- ☐ yoxlayıcı
 - ☒ dinləyici
 - ☐ əks etdirən
 - ☐ izah edən
 - ☐ məruzəçi
-

Sual: "Auditor xidməti haqqında" AR – nın Qanununda auditor yoxlamasının hansı növləri göstərilir? (Çəki: 1)

- ☐ adi və mürəkkəb
 - ☐ müxtəlif xidmətlər
 - ☐ uçot və yoxlama
 - ☒ məcburi və könüllü
 - ☐ növləri yoxdur
-

Sual: Ekoloji auditin predmetinə aiddir: (Çəki: 1)

- ☐ kommersiya işlərinin təşkili
 - ☐ auditor yoxlaması
 - ☐ müqavilələrin hazırlanması
 - ☐ lisenziyaların verilməsi
 - ☒ ekoloji siyasətin hazırlanması
-

Sual: 1995-ci il iyunun 20-də Azərbaycan Respublikasının hansı qanunu qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1994-cü il iyunun 10-da.
 - ☐ 1996-cı il sentyabrın 5- də.
 - ☒ auditor xidməti haqqında
 - ☐ 1997-ci il fevralın 28-də.
 - ☐ 1995-ci il mayın 4-də
-

Sual: Təbii mühitin fiziki halının qiymətləndirilməsi auditin hansı fəaliyyətinə uyğun deyil: (Çəki: 1)

- ☐ ekoloji siyasətin hazırlanması.
- ☐ təbii resurslardan səmərəli istifadə olunması.

- ☐ təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən edilməsi.
 - ☒ ekoloji auditin predmetinə
 - ☐ ekoiqtisadi, ekohüquqi sahələrdə təbiəti və ətraf mühitin mühafizə qanunvericiliyinin gözlənilməsi.
-

Sual: Təbiəti mühafizə tədbir və proqramları üçün maliyyə resurslarını səfərbər hansı auditor vəzifəsi ilə uyğundur? (Çəki: 1)

- ☒ auditor vəzifsinə uyğun deyil
 - ☐ auditin aparılmasında mövcud qanunveriliyin tələblərinə riayət etmək.
 - ☐ auditor yoxlamasını və məsləhət xidmətlərini keyfiyyətlə həyata keçirmək.
 - ☐ məlumatların məxvi saxlanması.
 - ☐ sənədlərin qorunub saxlanması.
-

Sual: Eko-iqtisadi,eko-hüquqi sahələrdə təbiəti və ətraf mühiti mühafizə sahəsində qanunvericiliyin gözlənilməsi auditin hansı funksiyasına aiddir? (Çəki: 1)

- ☐ ekoloji audit proqramının məqsəd və vəzifələrinin müəyyən olunması.
 - ☒ ekoloji auditin predmetinə.
 - ☐ istehsal sahələrinin təşkil olunması.
 - ☐ sifarişçi ilə müqavilə bağlanması.
 - ☐ audit aparan qururun formalaşması
-

Sual: Nəzarət obyektı üçün informasiya modelinin seçilməsi ekoloji auditin hansı fəaliyyətinə aiddir? (Çəki: 1)

- ☐ dəyən zərərin aradan qaldırılması üzrə təkliflərin hazırlanması.
 - ☒ ekoloji auditorun vəzifəsinə uyğun deyil
 - ☐ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələrin verilməsi.
 - ☐ audit keçirən müəssisə və regionda istifadə olunan təhlükəli predmetlərdən istifadənin azaldılması.
 - ☐ müəssisədə vəziyyətin təhlili.
-

Sual: Sifarişçinin lazım olan sənədləri təqdim etmədikdə yoxlamadan imtina etmək auditorun hansı fəaliyyətinə aiddir? (Çəki: 1)

- ☐ auditorun vəzifəsinə
 - ☒ ekoloji auditorun hüquqlarına
 - ☐ auditorun səlahiyyətinə
 - ☐ ekoloji auditorun işinə
 - ☐ fəaliyyətə uyğun deyil
-

Sual: Ekoloji audit sisteminin yaradılmasında iştirak etmir: (Çəki: 1)

- ☐ yerli hakimiyyət orqanları və bələdiyyələr.
 - ☐ ekoloji fondlar.
 - ☐ ekoloji banklar.
 - ☒ səhiyyə müəssisələri
 - ☐ kommersiya bankları.
-

Sual: Sosial müdafiə təşkilatlarının ekoloji auditdə iştirak etmələrinə yardım göstərən təşkilatlar hansıdır? (Çəki: 1)

- ☐ dövlət idarələri.
 - ☐ transmilli korporasiyalar
 - ☐ regionlar
 - ☐ bələdiyyələr
 - ☒ ekoloji audit aparılmır
-

Sual: Audit sahəsində güclü qanunvericilik sistemi olan ölkə hansıdır? (Çəki: 1)

- ☐ Fransa.
- ☐ İspaniya

- ☒ B.Britaniya
 - ☐ Yaponiya
 - ☐ B.Britaniya
-

Sual: Proqram planlaşdırılması ekoloji auditin əsas mərhələsinə daxil olmasının səbəbi: (Çəki: 1)

- ☐ zərurət yarandıqda ekoloji audit proqramına əlavə mütəxəsislərin cəlb edilməsi.
 - ☐ ekoloji audit proqramının nəticələri ilə bağlı konkret təklif və tövsiyələrin hazırlanması.
 - ☐ proqram məlumatların təklifi.
 - ☒ ekoloji auditin əsas mərhələsinə daxil deyil
 - ☐ proqram materiallarının reallaşması ilə bağlı planın tərtib olunması və onun icrasına nəzarət edilməsi.
-

Sual: Təbii resurslardan istifadədə ekoloji-iqtisadi problemlərin idarə olunmasını öyrənən elm sahədir (Çəki: 1)

- ☐ cəmiyyətin idarə olunmasını özündə birləşdirən bir sahədir;
 - ☒ ekoloji menecmentdir;
 - ☐ təsərrüfatın inkişafını və planlaşdırılmasını təmin edən sahədir;
 - ☐ təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarətini təmin edən elm sahəsidir.
 - ☐ faydalı qazıntıların hasilatı, emalı və istifadəsini təmin edən sahədir.
-

Sual: Balanslaşdırma ekoloji menecmentin hansı funksiyasına uyğundur? (Çəki: 1)

- ☐ ekoloji marketing;
 - ☐ planlaşdırma ;
 - ☐ tənzimlənmə;
 - ☐ uçot və nəzarət;
 - ☒ funksiyasına uyğun deyil
-

Sual: Balans, nəzarət, uçot və audit hansı funksiyasına aiddir? (Çəki: 1)

- ☐ qiymətləndirmə, təhlil;
 - ☐ ekstrapolyasiya, kartoqrafik;
 - ☒ ekoloji menecmentin əsasıdır;
 - ☐ planlaşdırma, proqnozlaşdırma və monitoring;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Dövlət ekoloji ekspertizası kim tərəfindən maliyyələşir? (Çəki: 1)

- ☒ dövlət büdcəsi və sifarişi
 - ☐ Dövlət bankı
 - ☐ sifariş verən müəssisə və bank
 - ☐ əhəlinin könüllü vəsaiti
 - ☐ maliyyələşmə aparılmır
-

Sual: Aşağıdakı ifadələrdən hansı müəssisənin ekoloji pasportuna aid edilmir? (Çəki: 1)

- ☐ Müəssisədə istifadə olunan texnologiyalar haqda məlumat.
 - ☐ İstifadə olunan vəəsətlərin keyfiyyət və kəmiyyət xarakteri.
 - ☐ İstehsal olunan məhsulun kəmiyyət xarakteri.
 - ☒ Həlli vacib olan ekoloji problemlər haqqında məlumat.
 - ☐ İstehsal tullantılarının kəmiyyət və keyfiyyət xarakteri.
-

Sual: İctimai ekoloji ekspertiza nədir ? (Çəki: 1)

- ☐ ictimaiyyətin istəyi ilə yaranmış dövlət strukturudur
 - ☒ ictimaiyyətin istəyi ilə yaranmış qeyri-dövlət strukturudur
 - ☐ əhəlinin özəfəliyyətidir
 - ☐ dövlət qanunlarını icra edən orqandır
 - ☐ ekspertizaya daxil deyildir
-

Sual: Sənaye müəssisələrinin ekoloji pasportu nədir? (Çəki: 1)

- ☐ ünvanı göstərən sənəddir
- ☒ normativ – texniki sənəddir
- ☐ tullantıların xarakterini göstərir
- ☐ təbii şəraiti göstərən sənəddir
- ☐ sənəd hesab edilmir

Sual: Ətraf mühitin ekspertizası hansı hallarda keçirilməlidir? (Çəki: 1)

- ☐ iqtisadiyyatda böhran baş verdikdə.
- ☐ iqtisadiyyatda böhran baş verdikdə.
- ☐ milli valyuta dəyərini itirdikdə.
- ☒ təsərrüfat, layihə və planları reallaşdırmaqdan əvvəl.
- ☐ ekoloji fəlakət baş verdikdə.

Sual: Aşağıdakı cavablardan hansı ekoloji pasportda öz əksini tapmamışdır? (Çəki: 1)

- ☐ müəssisə haqqında ümumi məlumat və istifadə olunan texnologiya.
- ☒ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr.
- ☐ istifadə olunan ehtiyatın kəmiyyət, keyfiyyət göstəriciləri.
- ☐ əsas məhsullar istehsalının texnoloji sxemi, havaya atılan tullantıların təmizlənmə sxemləri.
- ☐ çirkab sularının təmizlənmə mexanizmi, tullantıların keyfiyyət və kəmiyyət göstəriciləri.

Sual: Ekoloji ekspertiza dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- ☐ iqtisadi xarakterli tədbirlər sistemidir.
- ☐ siyasi və iqtisadi xarakterli tədbirlər sistemidir.
- ☐ hüquqi və mənəvi xarakterli tədbirlər sistemidir.
- ☒ siyasi və hüquqi xarakterli tədbirlər sistemidir.
- ☐ iqtisadi və hüquqi xarakterli tədbirlər sistemidir.

Sual: Ekoloji pasport hansı müddətdə etibarlıdır? (Çəki: 1)

- ☐ 2 il müddətinə.
- ☒ 1 il müddətinə
- ☐ 3 il müddətinə
- ☐ 5 il müddətinə
- ☐ 6 ay müddətinə

Sual: Aşağıdakılardan hansı ekoloji ekspertizanın mexanizminə daxil deyil? (Çəki: 1)

- ☐ kompleks elmi-tədqiqat işlərindən ibarət təsərrüfat layihələrinin ekoloji ekspertizası.
- ☒ meşənin kəsilməsi üçün nəzərdə tutulan sahənin seçilməsi.
- ☐ dövlət ekoloji tələb və normativlərin yerinə yetirildiyi halda istismarına icazənin verilməsi.
- ☐ modernləşdirmə məqsədi ilə fəaliyyət göstərən müəssisələrin ekoloji ekspertizası.
- ☐ istehsal olunan və xaricdən gətirilən yeni texnika texnologiya material və maddələrin ekoloji ekspertizası.

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Ekoloji risk anlayışı necə başa düşülür? (Çəki: 1)

- ☐ təbiətin özü-özünü tarazlaya bilməsi halı
 - ☐ təbiətdə antropogen təsirlərin artması
 - ☐ insanın düşünmədən riskə girməsi
 - ☒ qabaqcadan qarşısı alına bilməyən ekoloji hadisələrin əmələgəlmə halıdır
 - ☐ bilərəkdən ətraf mühitə antropogen təsir etməklə.
-

Sual: Texnogen (və ya antropogen) amillər nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ müəssisənin normal fəaliyyəti ilə əlaqədardır
 - ☐ torpaq sahələrinin eroziyası ilə əlaqədardır
 - ☒ insanların təsərrüfat fəaliyyəti ilə əlaqədardır
 - ☐ təbii resurslardan istifadə ilə əlaqədardır
 - ☐ müəssisənin qəza şəraiti ilə əlaqədardır.
-

Sual: Hərbi amillər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ dövlətin hərbi sənaye kompleksi başa düşülür
 - ☐ hərbi sənayedə baş verən iğtişaşlarla
 - ☐ hərbi avadanlıqların daşınması ilə
 - ☒ hərbi sənaye kompleksinin fəaliyyəti ilə
 - ☐ hərbi silahların istehsalı və istismar ilə
-

Sual: Rusiyada neçə faiz ərazi seysmik cəhətdən qorxuludur? (Çəki: 1)

- ☐ 5% ərazi qorxuludur
 - ☐ 10% ərazi qorxuludur
 - ☐ 15% ərazi qorxuludur
 - ☒ 20% ərazi qorxuludur
 - ☐ 25% ərazi qorxuludur.
-

Sual: Məqbul risk anlayışına necə baxılır? (Çəki: 1)

- ☐ ekoloji riskin müəyyənləşdirilməsi kimi
 - ☐ sosial şəraitin qiymətləndirilməsi kimi
 - ☒ təhlükə amillərin risk səviyyəsi kimi
 - ☐ əhalinin təhlükəsizlik konsepsiyası ilə
 - ☐ təhlükənin risk səviyyəsindən çox olması ilə.
-

Sual: Riskin 1-ci mərhələsi nə ilə bağlıdır? (Çəki: 1)

- ☒ riskin xarakteristikası və təhlükənin dərəcəsi ilə
 - ☐ riskin xarakterinin təyini və təhlükənin azaldılması ilə
 - ☐ riskin xarakterinin və təhlükəsinin qiymətləndirilməsi ilə
 - ☐ riskdə dəyən zərərin ödənilməsi ilə
 - ☐ riskin miqyasının təyin edilməsi ilə.
-

Sual: Riskin 2-ci mərhələsi nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ riskin əhəmiyyətinin qiymətləndirilməsi ilə
 - ☒ riskin məqbulluq dərəcəsinin müəyyənləşməsi ilə
 - ☐ bir sıra sosial amilləri ilə
 - ☐ bir sıra iqtisadi amilləri ilə
 - ☐ bir sıra sağlamlıq mailləri ilə
-

Sual: Riskin 3-cü mərhələsi nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ riskin tam məqbulluğu ilə
- ☐ riskin qismən məqbulluğu ilə
- ☐ riskin tamamilə qeyri-məqbulluğu ilə
- ☒ nizamlayıcı qərarların qəbul edilməsi ilə

☐ nəzarət mütənasibliyinin təyini ilə

Sual: Riskin 4-cü mərhələsi nə ilə bağlıdır? (Çəki: 1)

- ☐ riskdə növlərin seçilməsi ilə
 - ☒ nizamlayıcı qərarın seçilməsi ilə
 - ☐ riskin nəzarət səviyyəsi ilə
 - ☐ riskin nəzarət mütənasibliyi ilə
 - ☐ riskli təbirlərin aparılması ilə
-

Sual: Qabaqcadan qarşısı alınma bilməyən ekoloji hadisələrin əmələ gəlməsi necə adlanır? (Çəki: 1)

- ☒ ekoloji risk
 - ☐ iqtisadi risk
 - ☐ sosial risk
 - ☐ əmək riski
 - ☐ maddi risk
-

Sual: Müəssisədə istifadə olunan resurslar və onların ətraf mühitə təsiri hansı texniki-normativ sənəddə göstərilir? (Çəki: 1)

- ☐ şəhər pasportunda
 - ☐ vətəndaş pasportunda
 - ☐ avadanlıqların pasportunda
 - ☒ ekoloji pasportunda
 - ☐ dəzgahların pasportunda
-

Sual: Bir qəzada həlak olmuş insanların sayı ilə bu qəzanın ehtimalı arasındakı nisbəti riskin hansı kateqoriyasıdır? (Çəki: 1)

- ☐ Fərdi risk
 - ☒ Sosial risk
 - ☐ Məqbul risk
 - ☐ Sıfır və məqbul risk
 - ☐ Ekoloji risk
-

Sual: Faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər ekoloji riskin hansı göstəricisidir? (Çəki: 1)

- ☒ İtki göstəricisidir
 - ☐ Sosial zərər göstəricisidir
 - ☐ Sosial – iqtisadi ziyan göstəricisidir
 - ☐ İqtisadi ziyan göstəricisidir
 - ☐ Ekoloji ziyan göstəricisidir
-

Sual: Aşağıdakı ifadələrdən hansı ekoloji riskin əsas kəmiyyət göstəricilərinə aid deyil? (Çəki: 1)

- ☐ İtki termini
 - ☐ Sosial zərər
 - ☐ Sosial-iqtisadi ziyan
 - ☐ İqtisadi ziyan
 - ☒ Ətraf mühitin qorunması
-

Sual: Ekoloji riskin göstəricisinə daxil deyil: (Çəki: 1)

- ☐ itkinin miqdarı
 - ☐ təhlükəli amillərin yaranması ehtimalı
 - ☐ itkinin miqdarının qeyri-müəyyənliyi
 - ☐ itkinin yaranması ehtimalının qeyri-müəyyənliyi
 - ☒ itkinin kəmiyyət və keyfiyyət göstəriciləri
-

Ad	1303
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Məhdud inkişaf nəzəriyyəsinin irəli sürülməsinin əsas səbəbi: (Çəki: 1)

- ☐ global çirklənmə
- ☐ resurslardan istifadənin artması
- ☐ meşələrin qırılması
- ☐ torpaqların məhdudluğu
- ☒ ekoloji tədbirlərə maliyyə resurslarının daha çox artması

Sual: Havanın temperaturunun artmasının əsas səbəbi: (Çəki: 1)

- ☐ Ozon qatının azalması
- ☐ havada oksigenin artması
- ☒ havada karbon qazının artması
- ☐ havada azot qazının artması
- ☐ havada təsirsiz qazların artması

Sual: 1995-ci ildə baş verən quraqlıq ən çox hansı regionları əhatə etmişdir ? (Çəki: 1)

- ☒ Qərbi Avropa, Şimali Amerika və Asiyalı
- ☐ Şərqi Avropanı və Afrikalı
- ☐ Şərqi Asiyalı və Avropanı
- ☐ Cənubi Amerikanı və Avstraliyanı
- ☐ Cənubi Asiyalı və Şərqi Afrikalı

Sual: Radioaktiv çirklənmənin əsas mənbəyi: (Çəki: 1)

- ☐ AES-nın tikilməsi
- ☐ sunami hadisəsi
- ☒ nüvə sınaqları
- ☐ İES-də olan qəzalar
- ☐ kimya sənayesinin inkişafı

Sual: "Yaşılılar" partiyasının əsas siyasi prinsiplərindən biri: (Çəki: 1)

- ☒ ekoloji etika və mədəniyyətin təbliği
- ☐ AES-nın tikintisini dayandırmaq
- ☐ kimya sənayesinin inkişaf sürətini azaltmaq
- ☐ əhali artımını məhdudlaşdırmaq
- ☐ BMT-nin fəaliyyətini artırmaq

Sual: Strateji məqsədlər üçün hansı səviyyəli siyasətdən istifadə edilir? (Çəki: 1)

- ☐ beynəlxalq və regional
- ☐ regional və lokal
- ☐ milli və lokal
- ☒ milli və regional
- ☐ lokal və regional

Sual: Ekoloji lisenziya, vergi və ekoloji investisiya hansı siyasətə daxildir? (Çəki: 1)

- ☐ regional
- ☒ fiksəl

- ☐ lokal
 - ☐ qeyri fiksəl
 - ☐ makroregional
-

Sual: Təbiəti mühafizə fəaliyyətinin hüquqi təminatı, ekoloji normativlər, ekoloji təhsil hansı siyasətə aiddir? (Çəki: 1)

- ☐ milli
 - ☐ lokal
 - ☐ fiksəl
 - ☐ regional
 - ☒ qeyri fiksəl
-

Sual: Kosmik tədqiqatlar və müşahidələr əsasən hansı dövlətlərə məxsusdur? (Çəki: 1)

- ☐ Almaniya, Rusiya, ABŞ
 - ☐ Rusiya, Fransa, Yaponiya, ABŞ
 - ☒ Rusiya, Yaponiya, ABŞ, Hindistan, Çin
 - ☐ Çin, Koreya, Hindistan
 - ☐ Çin, Yaponiya, Braziliya, İngiltərə
-

Sual: XXI əsrdə əsasən hansı sistem formalaşmaqdadır? (Çəki: 1)

- ☐ Kosmos-yer
 - ☐ yer-kosmos
 - ☒ cəmiyyət-təbiət-kosmos
 - ☐ bəşəriyyət-yer-kosmos
 - ☐ yer-ekologiya-kosmos
-

Sual: "Təbiətin qorunmasının Ümumdünya strategiyası" sənədi neçənci ildə və hansı təşkilat tərəfindən qəbul olunmuşdur? (Çəki: 1)

- ☐ ATƏT-1975
 - ☐ OPEK-1982
 - ☒ YUNEP-1980
 - ☐ ÜST-1985
 - ☐ YUNEP-1995
-

Sual: 1989-cu ildə Londonda dünyanın 120 dövləti hansı qazın istehsalının dayandırılması barədə müqavilə bağlanmışdır? (Çəki: 1)

- ☐ karbon
 - ☐ dəm qazının
 - ☐ hidrogen
 - ☒ freon
 - ☐ oksigen
-

Sual: İqlimin istiləşməsinə dair Bonda (Almaniya) konfrans nə vaxt və neçə dövlət iştirak etmişdir? (Çəki: 1)

- ☐ 1961-120
 - ☐ 1973-145
 - ☒ 2001-178
 - ☐ 1990-140
 - ☐ 2005-162
-

Sual: Ekoloji hüququn mənbəyini göstərin: (Çəki: 1)

- ☐ ekoloji cinayət
- ☐ hüquqi tənzimləmə
- ☒ su məəcəlləsi

- ☐ hüquqi metodlar
- ☐ hüquqi şəxslər

Sual: Yeni sivilizasiya dövründə "Geoeoinformatika"-nın əsas vəzifəsi: (Çəki: 1)

- ☐ Təbiətdən istifadənin haqqında informasiya
- ☐ iqlim haqqında informatikanın formalaşması
- ☐ ekoloji tədqiqatların informasiyasını əhaliyə çatdırılması
- ☐ biosfer haqqında informatika
- ☒ təbiətdən istifadəni artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədilə biosfer və ekoloji tədqiqatların informasiya təminatı

Sual: A.Kommonun sosial iqtisadi qanunlarının ardıcılığını müəyyən edin: (Çəki: 1)

- ☒ hər şey hər şeylə bağlıdır
- ☐ təbiətin ümumi qanunauyğunluğuna tabedir
- ☐ prinsiplərə əvəzsiz təsir olmur
- ☐ təbiətdə əvəzsiz təsir olmur
- ☐ istehsalın xammala istehlaka uyğundur

Sual: "Qlobal fikirləşib, lokal hərəkət etmək lazımdır" funksiyası hansı sahəyə daxildir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ BMT-nin bəyannaməsi
- ☐ "Rio-92" konfransı
- ☒ Sosial ekologiya
- ☐ ətraf mühitin mühafizəsi haqqında qanun

Sual: Yeni sivilizasiya şəraitində sosial ekologiyanın əsas prinsiplərindən birini göstərin: (Çəki: 1)

- ☐ hər şey təbiət üçün
- ☐ iqtisadiyyat təbiətə əsaslanır
- ☐ cəmiyyətlə biosintez birləşməlidir
- ☒ cəmiyyətin istənilən dəyişdirici fəaliyyəti ekoloji proqnoza əsaslanmalıdır
- ☐ sivilizasiyanın davamlı inkişafı yalnız texnikadan asılıdır

Sual: "Cəmiyyət öz inkişafında biosintez təzahürlərinin imkanlarını nəzərə almalıdır" funksiyası ekologiyanın hansı sahəsinə aiddir? (Çəki: 1)

- ☐ insan ekologiyası
- ☐ kənd təsərrüfatı ekologiyası
- ☐ tibbi ekologiya
- ☐ sənaye ekologiyası
- ☒ sosial ekologiya

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycanda ekoloji problemləri yaradan təbii endogen proseslər: (Çəki: 1)

- ☐ radioaktiv elementlərin parçalanması;
- ☐ aşınmalar;
- ☐ sürüşmələr;

- ☒ palçıq vulkanları və zəlzələlər;
 - ☐ tektonik proseslər və eroziya.
-

Sual: Azərbaycanda ətraf mühitin başlıca çirklənmə mənbələrindən biridir: (Çəki: 1)

- ☐ yüngül sənaye;
 - ☐ yeyinti sənayesi;
 - ☒ neft sənayesi
 - ☐ tikiş-trikotaj istehsalı;
 - ☐ su nəqliyyatı.
-

Sual: Azərbaycanda atmosferin çirklənmə səbəblərindən deyil: (Çəki: 1)

- ☐ köhnəmiş texnologiyalar;
 - ☐ köhnə avtomobillər;
 - ☐ təmizləyici qurğuların zəif tətbiqi;
 - ☐ ekoloji normaların nəzərə alınmaması;
 - ☒ qaz-toz tutucu qurğuların geniş tətbiqi
-

Sual: Azərbaycanın təbii su mənbələrinin çirklənmə amillərindən deyil: (Çəki: 1)

- ☐ sənayenin inkişafı;
 - ☒ kənd təsərrüfatının inkişafı;
 - ☐ kommunal-məişət çirkəbləri;
 - ☐ şəhərlərin inkişafı;
 - ☐ təmizləyici qurğuların azlığı;
-

Sual: Azərbaycan tranzit çaylarının çirklənmə səbəbləri: (Çəki: 1)

- ☐ kənd təsərrüfatının inkişafı;
 - ☒ qonşu ölkələrin sənaye və məişət çirkəbləri;
 - ☐ qonşu ölkələrdə sulardan səmərəsiz istifadə;
 - ☐ qonşu ölkələrdə təmizləyici qurğulardan səmərəli istifadə;
 - ☐ doğru cavab yoxdur;
-

Sual: Araz çayı ən çox çirklənir? (Çəki: 1)

- ☐ neft məhsulları ilə;
 - ☐ üzü birləşmələrlə;
 - ☐ mikroelementlərlə;
 - ☒ mis və molibdenlə ;
 - ☐ civə və arsenlə;
-

Sual: Kür çayı daha çox çirklənir? (Çəki: 1)

- ☐ səthi aktiv maddələrlə;
 - ☐ kimyəvi aktiv maddələrlə;
 - ☒ neft məhsulları və üzü birləşmələrlə;
 - ☐ radioaktiv tullantılarla;
 - ☐ suvarmadan qayıdan sularla;
-

Sual: Oxçuçayın başlıca çirkləndiriciləri hansılardır? (Çəki: 1)

- ☐ neft məhsulları;
 - ☐ radioaktiv tullantılar;
 - ☐ makroelementlər;
 - ☒ mis və molibden ;
 - ☐ civə və qurğuşun;
-

Sual: Xəzər daha çox çirklənmişdir? (Çəki: 1)

- ☐ məişət çirkab suları ilə;
 - ☐ metallurgiya sənaye çirkab suları ilə;
 - ☒ karbohidrogenlərlə;
 - ☐ duzlar və turşularla ;
 - ☐ mikroelementlərlə;
-

Sual: Xəzərin səviyyə təbəddüdünün başlıca səbəbləri: (Çəki: 1)

- ☐ çirklənmə;
 - ☐ zəlzələlər;
 - ☐ sürüşmələr;
 - ☒ iqlim və tektonik proseslər ;
 - ☐ tektonik proseslər və çirklənmə;
-

Sual: Xəzərin ən çox çirklənmiş sahələri: (Çəki: 1)

- ☐ Çilov və Qum adaları;
 - ☒ Bakı buxtası və Neft daşları;
 - ☐ Sumqayıt və Lənkəran sahilləri;
 - ☐ Bakı və Xaçmaz sahilləri;
 - ☐ Neft daşları və Neftçala sahilləri;
-

Sual: Azərbaycan torpaqlarına intensiv antropogen təsir səbəb olmuşdur: (Çəki: 1)

- ☐ torpağın məhsuldarlığının artmasına ;
 - ☐ bitkilərin növ tərkibinin dəyişməsinə ;
 - ☒ torpaq örtüyünün zədələnməsi və çirklənməsinə;
 - ☐ torpağın mexaniki tərkibinin dəyişməsinə;
 - ☐ torpağın humus qatının optimallaşmasına;
-

Sual: Azərbaycanın torpaq fondunun sıradan çıxması səbəblərindən deyil: (Çəki: 1)

- ☐ eroziya ;
 - ☐ şoranlaşma;
 - ☐ sürüşmə;
 - ☐ çirklənmə;
 - ☒ torpağın terraslaşdırılması.
-

Sual: Azərbaycanın torpaq fondunun sıradan çıxması səbəbləri: (Çəki: 1)

- ☐ humus qatının dəyişməsi;
 - ☐ aşınma və mexaniki tərkibinin dəyişməsi;
 - ☒ eroziya və şoranlaşma;
 - ☐ eroziya və humusun artması;
 - ☐ deflyasiya və əlverişli su keçirmə;
-

Sual: Torpaq ehtiyatlarının mühafizə yollarından deyil: (Çəki: 1)

- ☐ rekultivasiya;
 - ☐ fitomeliorasiya;
 - ☐ torpaq kadastrı;
 - ☐ torpağın bonitet qiymətləndirilməsi;
 - ☒ intensiv istifadə ;
-

Sual: Torpaq ehtiyatlarının mühafizə yollarındandır: 1. Meliorasiya; 2. Kimyalaşdırma; 3. İrriqasiya; 4. Bedləndləşmə; 5. Torpağın keyfiyyət qiymətləndirilməsi. 6.Rekultivasiya. (Çəki: 1)

- ☐ 1, 2, 5;
- ☐ 2, 3, 6;
- ☐ 4, 5, 6;
- ☒ 1, 5, 6 ;

☐ 3, 4, 5;

Sual: Azərbaycanın dağ meşələrinin qırılmasının yaratdığı mənfi ekoloji nəticələrdən deyil: (Çəki: 1)

- ☐ eroziya;
 - ☐ sürüşmə;
 - ☐ uçqun;
 - ☐ yeraltı suların səviyyəsinin aşağı düşməsi ;
 - ☒ meşə bərpa işləri.
-

Sual: Azərbaycanda dağ meşələrinin qırılmasının mənfi ekoloji nəticələri: (Çəki: 1)

- ☐ meşə heyvanlarının çoxalması;
 - ☒ eroziya və sürüşmə;
 - ☐ bitki növlərinin artması;
 - ☐ yeraltı suların səviyyəsinin artması;
 - ☐ doğru cavab yoxdur;
-

Sual: Tuqay meşələrinin kəsilməsinin mənfi ekoloji nəticələrindəndir : (Çəki: 1)

- ☐ qrunut suların səviyyəsinin qalxması;
 - ☒ torpaqların şoranlaşması;
 - ☐ qrunut sularının səviyyəsinin aşağı düşməsi;
 - ☐ torpaq eroziyası;
 - ☐ torpağın sürüşməsi;
-

Sual: Azərbaycan meşələrinə müasir antropogen təsir baş verir : (Çəki: 1)

- ☐ heyvanların normal otarılmasından;
 - ☐ arıçılığın inkişafından;
 - ☐ sanitariya kəsilmədən;
 - ☒ turizmin inkişafından;
 - ☐ doğru cavab yoxdur ;
-

Sual: Türyançay qoruğunda mühafizə olunan ağac növləri: (Çəki: 1)

- ☐ palıd və vələs ;
 - ☐ qovaq və söyüd;
 - ☐ fısdıq və cökə;
 - ☒ ardıc və saqqız ağacları;
 - ☐ Eldar şamı və Çinar ;
-

Sual: Hirkan milli parkında qorunur: (Çəki: 1)

- ☐ IV dövrün bitkiləri ;
 - ☒ III dövrün relik bitkiləri;
 - ☐ Paleogen dövrünün relik bitkiləri;
 - ☐ Eldar şamı ;
 - ☐ Qaraçöhrə və Qafqaz xurması;
-

Sual: Köçəri quşların və suitlərin mühafizə olunduğu qoruq: (Çəki: 1)

- ☐ Qızılağac ;
 - ☐ Şirvan;
 - ☒ Abşeron ;
 - ☐ Geirgan
 - ☐ Zirə;
-

Sual: Şirvan Milli Parkında mühafizə olunur: (Çəki: 1)

- ☐ marallar;

- ☒ ceyranlar;
- ☐ cüyürlər;
- ☐ dağ keçiləri;
- ☐ quşlar;

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	54
Maksimal faiz	54
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Aktual hesab edilən təhlükəsizlik problemlərindən biri: (Çəki: 1)

- ☐ demoqrafik
- ☒ ekoloji
- ☐ Sənaye
- ☐ İstilik
- ☐ Beynəlxalq

Sual: Əhalinin ekoloji problemlərinin həlli üçün əsas kriteriya hansıdır? (Çəki: 1)

- ☐ problemin ayrılıqda həlli
- ☐ problemim qarşısının alınması metodları
- ☒ cəmiyyətin birgə səyi nəticəsində təminat
- ☐ İqtisadiyyatın inkişafı
- ☐ Elmi-texniki tərəqqi

Sual: Ətraf mühitin qorunması üzrə əməkdaşlığın ilk dövrlərində yaranan təşkilat hansıdır? (Çəki: 1)

- ☐ 1960-cı ildə "Ekologiya" təşkilatı
- ☐ 1970-ci ildə Avropa birliyi təşkilatı
- ☐ 1950-ci ildə Rusiya, Ukrayna təşkilatı
- ☒ 1968-ci ildə "Roma Klubu" təşkilatı
- ☐ təşkilat formalaşmamışdır

Sual: "Roma Klubu" hansı statusla fəaliyyət göstərmişdir? (Çəki: 1)

- ☐ BMT-nin rəsmi təşkilatı
- ☐ Yerli tənzimləyici qurumlar
- ☐ Xalqların koordinasiya edilmiş birlikləri
- ☐ İctimai-hüquqi təşkilat
- ☒ beynəlxalq qeyri-dövlət təşkilatı

Sual: "Roma klubu"nun əsas məqsədi nədən ibarət olmuşdur? (Çəki: 1)

- ☐ təbiətdə baş verən hadisələri öyrənmək
- ☐ istehsalatı yeni texnika və texnologiyaların tətbiqi
- ☐ insanların həyat tərzini öyrənmək
- ☐ təbii resursların yerləşməsinə öyrənmək
- ☒ insanla təbiət arasındakı qarşılıqlı əlaqəni öyrənmək

Sual: 60-cı illərdə global problemlərə aid edilmirdi: (Çəki: 1)

- ☐ əhali artımı
- ☐ ozon təbəqəsinin dağılması
- ☒ sərhədlərin qorunması

- ☐ su hövzələrinin qorunması
 - ☐ aclıq problemi
-

Sual: 1962-ci ildə BMT-nin XVII Baş Məclisində hansı qətnamə qəbul edildi? (Çəki: 1)

- ☒ ekoloji inkişaf və təbiətin mühafizəsi
 - ☐ təbii sərvətlərdən səmərəli istifadə
 - ☐ dövlətlərin birgə fəaliyyəti
 - ☐ atmosfer havasının qorunması
 - ☐ dünya okeanının qorunması
-

Sual: Ətraf mühit məsələsi üzrə BMT-nin konfransı nə vaxt və harada keçirildi? (Çəki: 1)

- ☐ 1970-ci il Romada
 - ☐ 1975-ci il Moskvada
 - ☐ 1978-ci il Berlində
 - ☐ 1965-ci il Osloda
 - ☒ 1972-ci il Stokolmda
-

Sual: 5 iyun "Beynəlxalq ətraf mühitin mühafizəsi" günü hansı konfransda elan edilmişdir? (Çəki: 1)

- ☐ Kiotoda
 - ☒ Stokolmda
 - ☐ Madriddə
 - ☐ Ottavada
 - ☐ Berndə
-

Sual: Stokolm konfransının əsas məqsədi nədən ibarət idi? (Çəki: 1)

- ☒ ətraf mühitin mühafizəsi haqqında bəyanat qəbul etdi
 - ☐ çirkləmə mənbələrinə qarşı sanksiyalar müəyyən etdi
 - ☐ təbiəti qorumanın hüquqi məsələlərinə baxıldı
 - ☐ əhalinin ərzaq təminatı müzakirə olundu
 - ☐ global problemləri müəyyən etdi
-

Sual: Vahid ekoloji məkan hansı zərurətdən yaranmışdır? (Çəki: 1)

- ☐ ətraf mühit qorunması iqtisadiyyatın bir hissəsidir
 - ☐ mühitə müdaxilə həddən artıq çoxdur
 - ☒ ətraf mühitin qorunması ümumbəşəri xarakterlidir
 - ☐ təbii resurslar daha çox istismar olunur
 - ☐ əhalinin artan tələbatı
-

Sual: Təbii mühitin beynəlxalq hüquqi mühafizəsi obyektləri kateqoriyasına aiddir? (Çəki: 1)

- ☐ dövlətlərin səlahiyyətindən kənar olan
 - ☒ ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olan
 - ☐ dövlətlərin birgə fəaliyyətinə daxil olan
 - ☐ hüquqi şəxslərin səlahiyyətlərinə daxil olan
 - ☐ vahid global əməkdaşlığın göstəriciləri
-

Sual: Təbii mühitin beynəlxalq hüquqi mühafizəsi obyektləri kateqoriyasına aiddir: (Çəki: 1)

- ☐ dövlətin daxili səlahiyyətinə aid olan
 - ☐ dövlətin ümumi mənafeyinə müdafiə edən
 - ☐ əhalinin mənafeyini müdafiə edən
 - ☒ ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olmayan
 - ☐ Dövlətin qüdrətini əks etdirən
-

Sual: Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olan kateqoriyaya aid deyil (Çəki: 1)

- ☐ atmosfer hövzəsi
 - ☐ yaxın kosmos
 - ☒ əhəlinin sağlamlıq problemləri
 - ☐ dünya okeanı Antraktida
 - ☐ köçəri heyvan növləri
-

Sual: Ətraf mühitin mühafizəsi sahəsində bynəlxalq əməkdaşlıq sənəddə öz əksini tapır? (Çəki: 1)

- ☐ Kioto protokolunda
 - ☐ Helsinki konfransında
 - ☐ Roma bəyannaməsində
 - ☒ Stokolm bəyannaməsində
 - ☐ Hüquqi sənədlərdə
-

Sual: BMT-nin Baş Asambleyası tərəfindən təsdiq edilmiş və 28 oktyabr 1988-ci ildə çıxarılmış qətnamə necə adlanır? (Çəki: 1)

- ☐ beynəlxalq təşkilatların birliyi
 - ☐ ümumdünya təbiət günü
 - ☐ beynəlxalq ekologiya xartiyası
 - ☐ beynəlxalq ekologiya günü
 - ☒ ümumdünya təbiət xartiyası
-

Sual: Dövlətlərin qarşısında duran ekoloji hüquqi məsuliyyət hansıdır? (Çəki: 1)

- ☐ hüquqi və şəxsi
 - ☒ siyasi və maddi
 - ☐ maddi və mənəvi
 - ☐ kəmiyyət və keyfiyyət
 - ☐ ekoloji və texniki
-

Sual: Qanunpozucu tərəfə qarşı inzibati, məcburedici tədbirlər sistmi nə adlanır? (Çəki: 1)

- ☐ subsidiyalar
 - ☐ ödənişlər
 - ☒ sanksiyalar
 - ☐ vergilər
 - ☐ nəzarətlər
-

Sual: Maddi məsuliyyətin formalarına aid deyil (Çəki: 1)

- ☐ təzminat
 - ☒ subsidiya
 - ☐ substitusiya
 - ☐ restitusiya
 - ☐ restovrasiya
-

Sual: BMT-nin ətraf mühitin mühafizəsi nizamnaməsinin məqsəd və vəzifələrinə aid edilmir: (Çəki: 1)

- ☒ dünya sərvətlərinin mənimsənilməsi
 - ☐ insan hüquqlarının qorunması
 - ☐ əhəlinin yaşayış səviyyəsinin yüksəldilməsi
 - ☐ sağlamlığın qorunması
 - ☐ sosial və iqtisadi problemlərin həlli
-

Sual: 1973-ci ildə BMT tərəfindən ətraf mühitin qorunması və təbii sərvətlərə münasibət sahəsində qəbul edilmiş proqram nə adlanır? (Çəki: 1)

- ☐ FAO
- ☐ YUNESKO
- ☒ YUNEP

- ☐ VOZ
 - ☐ VMO
-

Sual: Hazırda problemlərin həll edilməsi və ölkənin ətraf mühitinin mühafizəsi sahəsində fəaliyyət proqramlarını həyata keçirmək üçün nə tələb olunur? (Çəki: 1)

- ☐ maliyyə dəstəyini gücləndirmək
 - ☐ əhalidə ekoloji mədəniyyəti aşılamaq
 - ☒ idarəetmə qabiliyyətinin gücləndirmək
 - ☐ ekoloji bankları artırmaq
 - ☐ inzibati—amirlik prinsipindən istifadə
-

Sual: Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 20 iyun 2007- ci il tarixli sərəncamı hansı sahəyə həsr olunub? (Çəki: 1)

- ☐ torpaqların çirklənmədən qorunmasına
 - ☒ Xəzər dənizinin çirklənmədən qorunmasına
 - ☐ atmosfer havasının qorunmasına
 - ☐ Abşeron ərazisində sağlam mühitin yaranması
 - ☐ ekoloji cəhətdən dayanıqlı inkişafın təminatı
-

Sual: Azərbaycan Respublikasında aparılan ekoloji siyasətin əsas məqsədinə aid deyil? (Çəki: 1)

- ☐ iqtisadi potensialın qorunması
 - ☐ təbii ehtiyatlardan səmərəli istifadə
 - ☐ davamlı inkişafın təmin edilməsi
 - ☐ ekoloji sistemlərin qorunması
 - ☒ ekoloji vəsaitlərin cəmlənməsi
-

Sual: "Kioto protokolu"nın imzalanmasında əsas məqsəd nə olmuşdur? (Çəki: 1)

- ☐ ETT dövründə əhəlinin sağlamlığını qorumaq
 - ☐ "Ətraf mühit və biosfer" proqramına nəzarət etmək
 - ☐ AES-nin fəaliyyətinə nəzarət etmək
 - ☒ istilik effekti yaradan qazların atmosfərə atılmasını məhdudlaşdırmaq
 - ☐ dövlət idarəetmə sistemini yaratmaq
-

Sual: Azərbaycan Respublikası neçənci ildə Kioto Protokuna qoşulmuşdur? (Çəki: 1)

- ☒ 2000-ci ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1994-cü ildə
 - ☐ 2012-ci ildə
 - ☐ 1999-cu ildə
-

Sual: İnkişaf etmiş ölkələrdə ekoloji siyasətin aparılması və maliyyələşdirilməsinin əsasını hansı prinsip təşkil edir? (Çəki: 1)

- ☐ ekoloji vəziyyətə nəzarət
 - ☒ ətraf mühit vəziyyətinin normativ keyfiyyəti
 - ☐ ətraf mühitin monitorinqi və ekspertizası
 - ☐ audit normalarının tətbiqi
 - ☐ ekoloji vəziyyətin müəyyənəşdirilməsi
-

Sual: Beynəlxalq təşkilatlar tərəfindən ekoloji proqramların həyata keçirilməsi üçün ölkələr göstərilən maliyyə yardımları hansı formada aparılır? (Çəki: 1)

- ☐ yardımlar şəklində
- ☐ humanitar yardımlar şəklində
- ☐ təmənnasız yardımlar formasında
- ☒ borc və kreditlər şəklində

☐ kommersiya bankları tərəfindən

Sual: Hazırda beynəlxalq əməkdaşlığın geniş yayılmış formalarına daxil deyil: (Çəki: 1)

- ☐ konvensiyalar
 - ☐ ikitərəfli və çoxtərəfli müqavilələr
 - ☐ razılaşmalar, ödənişlər
 - ☒ sanksiyalar, ödənişlər
 - ☐ qətnamələr, proqramlar
-

Sual: "Avropa üçün ekoloji proqram" nə vaxt və kimlər tərəfindən qəbul olunmuşdur? (Çəki: 1)

- ☐ 1990-cı il, ümumdünya konfransı
 - ☐ 1980-cı il, YUNEP-in inkişaf proqramı
 - ☒ 1995-ci il, Ümumavropa nazirlər konfransı
 - ☐ 1985-ci il, BMT-nin insan və biosfer proqram
 - ☐ 1990-cı il, Fransa nazirlər kabineti tərəfindən
-

Sual: Ətraf mühitin mühafizəsi məsələlərinin həllində daha çox əhəmiyyəti olan hansı tədbirlərin keçirilməsi məsləhətdir? (Çəki: 1)

- ☐ yerli əhəmiyyətli simpoziumlar
 - ☒ regional xarakterli konfranslar
 - ☐ dünya əhəmiyyətli məsləhətləşmələr
 - ☐ ölkələrin iqtisadi durumunun müəyyənləşdirilməsi
 - ☐ baza xarakterli tədbirlər
-

Sual: 1992-ci ildə Rio-de-Janeyroda dövlət başçıları və nümayəndəlikləri səviyyəsində BMT konfransı hansı mövzu keçirilmişdir? (Çəki: 1)

- ☐ əhali və ətraf mühit
 - ☐ ətraf mühit və istehsal
 - ☒ ətraf mühit və inkişaf
 - ☐ quru sərvətlərinin bərpası
 - ☐ dünya okeanının qorunması
-

Sual: Ətraf mühit monitorinqinin global sistemi fəaliyyət göstərən proqramlarına daxil deyil: (Çəki: 1)

- ☐ çirkləndirici maddələrin uzaq məsafələrə ötürülməsi
 - ☐ atmosfer vəziyyətinin monitorinqi
 - ☐ insan sağlamlığı proqramı
 - ☒ ekosistem proqramı
 - ☐ dünya okeanı proqramı
-

Sual: QEF-in fəaliyyətində iştirak edən beynəlxalq struktur hansıdır? (Çəki: 1)

- ☐ Beynəlxalq ekoloji fond
 - ☒ BMT-nin inkişaf proqramı
 - ☐ Qlobal ekoloji fond
 - ☐ insan və hidrosfera proqramı
 - ☐ dünya okeanı proqramı
-

Sual: QEF-nun başlıca vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☒ İEOÖ-də ümumi planetar xarakterli problemlərinin həllinə kömək etmək
 - ☐ İEOÖ-də ətraf mühitin çirklənməsinə yardımçılıq
 - ☐ MDB ölkələrinin ekoloji problemlərinə sərmayə yardımçılıq
 - ☐ Avropa ölkələrinin ekoloji problemlərinə sərmayə ayırmaq
 - ☐ QEF təşkilatı fəaliyyət göstərmir
-

Sual: Qlobal Ekoloji Fond neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1980-ci il
 - ☐ 1985-ci il
 - ☐ 1970-ci il
 - ☐ 1995-ci il
 - ☒ 1990-cı il
-

Sual: BDT təşkilatının əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ dənizlərdə təbii sərvətlərin tədqiqatı
 - ☒ dəniz gəmiçiliyi və dənizlərin çirklənmədən qorunması
 - ☐ dəniz və okeanların enerji gücündən istifadə
 - ☐ dünya okeanından ümumi istifadə məsələlərinin həlli
 - ☐ beynəlxalq bank sisteminin fəaliyyətinə nəzarət
-

Sual: 1948-ci ildə yaradılmış BDT təşkilatının açıqlaması nədir? (Çəki: 1)

- ☐ beynəlxalq hidroloji təşkilat
 - ☐ bütün dünya təşkilatı
 - ☐ bütün dövlət tədiyyəsi
 - ☐ Beynəlxalq Dənizyol təşkilatı
 - ☒ Beynəlxalq Dəniz təşkilatı
-

Sual: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ ətraf mühitin çirklənməsinə nəzarət edir
 - ☐ ətraf mühitdə baş verən proseslərə nəzarət edir
 - ☐ çirklənmələrin monitorinqini aparır
 - ☒ ətraf mühitin sanitar-gigiyena ekspertizasını aparır
 - ☐ Beynəlxalq təşkilatların fəaliyyətini tənzimləyir
-

Sual: "Qırmızı kitab" hansı təşkilatın təşəbbüsü ilə aparılır? (Çəki: 1)

- ☐ ÜST
 - ☐ BDT
 - ☒ BTMİ
 - ☐ FAO
 - ☐ ÜMT
-

Sual: BTMİ-nin vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ nadir və nəsli kəsilməkdə olan bitki və heyvanların qorunması
 - ☒ vahid ekosistemin yaradılması
 - ☐ Təbii ekosistemlərin, bitki və heyvanların qorunması
 - ☐ Qoruqların, təbii landşaftların, şəhərətrafı millik parkların genişləndirilməsi
 - ☐ Ekoloji təhsilin inkişafı
-

Sual: 1948-ci ildə yaradılmış BTMİ təşkilatının əsas vəzifələrindən biridir: (Çəki: 1)

- ☐ təbii resursların istehsal və istehlakı
 - ☐ ekoloji etikanın formalaşması
 - ☒ təbii ekosistemin, lora və faunanın qorunması
 - ☐ əhəlinin sağlamlığının qorunması
 - ☐ Su hövzələrinin mühafizəsi
-

Sual: MAQATE-nin əsas vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ AES-in istismarı və tikilməsi qaydalarını işləmək
- ☐ layihələşdirilən və fəaliyyət göstərən AES-in ekspertizasını aparmaq
- ☐ atom materiallarının ətraf mühitə təsirini qiymətləndirmək
- ☐ radiasiya təhlükəsizliyi normalarını müəyyənləşdirmək

- ☒ nüvə ehtiyatlarının kəşfi və istismarı
-

Sual: MAQATE proqramında ətraf mühitin hansı vasitələrlə çirklənməsinə nəzarət edilir? (Çəki: 1)

- ☐ bərk halında tullantılar
☐ maye və qaz halında tullantılar
☐ İES-in tullantıları
☒ radioaktiv çirklənmələr
☐ ozon təbəqəsinin vəziyyəti
-

Sual: MAQATE nə vaxt və hansı zərurətdən yaradılmışdır? (Çəki: 1)

- ☒ 1957-ci il nüvə təhlükəsizliyinin təmin edilməsi
☐ 1960-cı il atom enerjisinin yaradılması
☐ 1954-cü il ilk atom elektrik stansiyasının tikilməsi
☐ 1950-ci il ətraf mühitin qorunması
☐ su və torpaq hövzələrinin mühafizəsi
-

Sual: FAO-nun əsas fəaliyyət sahəsinə aid deyil: (Çəki: 1)

- ☐ kənd təsərrüfat məhsulları istehsalı və emalı
☒ aqrar sənayenin inkişafına yardım göstərmək
☐ aqrar sahəyə yatırımlarına yardım
☐ torpaq və su resurslarından səmərəli istifadə
☐ kübrə və pestisidlərdən istifadə məsələləri
-

Sual: 1945-ci ildə yaradılmış FAO təşkilatının əsas fəaliyyət sahəsi nədir? (Çəki: 1)

- ☐ sənaye və təbii resurslar
☐ əhali və demoqrafik anlayış
☒ kənd təsərrüfatı və dünya ərzaq ehtiyatları
☐ kənd təsərrüfatı və su ehtiyatları
☐ sağlamlıq problemləri
-

Sual: "Tropik və subtropik ekosistemlərinin ekologiyasına insanların əmək fəaliyyətinin təsiri" hansı proqramın tərkib hissəsidir? (Çəki: 1)

- ☐ insan və ətraf mühit
☐ demoqrafik partlayış
☐ hidroloji proqram
☐ tədqiqat proqram
☒ insan və biosfer
-

Sual: MAB adlanan, 100-dən artıq dövlətin iştirak etdiyi müxtəlif istiqamətli proqram nə vaxt yaranıb və necə adlanır? (Çəki: 1)

- ☐ 1960-cı ildə "Rütubətli tropika"
☐ 1965-ci ildə "Hidroloji onillik"
☒ 1970-ci ildə "İnsan və biosfer"
☐ 1972-ci ildə "Ətraf mühit və sağlamlıq"
☐ 1975-ci ildə "Ekoloji təhlükəsizlik"
-

Sual: YUNESKO hansı proqram həyata keçirir? (Çəki: 1)

- ☐ əhali və istehsal
☒ insan və biosfer
☐ istehsal və istehlak
☐ atmosferdə baş verən proseslər
☐ beynəlxalq təhsil problemi
-

Sual: YUNESKO-nun təbiətin qorunması sahəsində fəaliyyət istiqamətidir: (Çəki: 1)

- ☐ təbii ehtiyatlardan səmərəli və kompleks istifadəsi
- ☐ təbii ehtiyatların rentabellik məsələsi
- ☒ təbiət abidələrinin uçotu və mühafizəsinin təşkili
- ☐ dünyada tullantısız və aztullantılı istehsalatı yaratmaq
- ☐ müvafiq siyasətin həyata keçirilməsi

Sual: 1948-ci ildə yaranmış və qərargahı Parisdə yerləşən təşkilat hansıdır? (Çəki: 1)

- ☐ FAO
- ☐ VMO
- ☐ VOZ
- ☐ YUNEP
- ☒ YUNESKO

Sual: YUNEP-in səlahiyyətlərinə daxil deyil: (Çəki: 1)

- ☐ ətraf mühitin mühafizəsinə monitoring
- ☒ ekoloji zərərin pulla ifadəsi
- ☐ global informasiya şəbəkəsinə
- ☐ zəhərləyici kimyəvi maddələrin qeydiyyatı
- ☐ çay hövzələrinə birgə istifadəyə nəzarət

Sual: YUNEP-in idarəçilik şurasının səlahiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq əməkdaşlığa yardım
- ☐ müvafiq siyasətin həyata keçirilməsinə tövsiyələr vermək
- ☐ təbiəti mühafizə proqramlarına rəhbərlik
- ☒ ayrı-ayrı dövlətlərdə idarəçilik orqanlarının təşkili
- ☐ ətraf mühit haqqında informasiyaların beynəlxalq aləmə çatdırılması

BÖLMƏ: 01 03

Ad	01 03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Antropogen təsirlər ətraf mühitə hansı təsirlərdən qüvvətlənmişdir? (Çəki: 1)

- ☒ ETT nəqliyyatlarının təbiiqindən
- ☐ əhəlinin artmasından
- ☐ istehlakın çoxalmasından
- ☐ ərazilərin daha çox mənimsənilməsindən
- ☐ elmin inkişafından

Sual: Müasir ekologiyanın quruluşuna daxil deyil: (Çəki: 1)

- ☐ bioekologiya
- ☒ riyazi ekologiya
- ☐ insan ekologiyası
- ☐ sosial ekologiya
- ☐ tətbiqi ekologiya

Sual: Ekologiyanın predmetinin daxilində hansı proses əsas yer tutur? (Çəki: 1)

- ☐ materiyanın varlığı

- ☒ enerji və üzvi maddələrin transformasiyası
 - ☐ təkamüllün növləri
 - ☐ ekoloji hadisələrin varlığı
 - ☐ ətraf mühitin çirklənməsi
-

Sual: Ekologiyanın inkişaf tarixi neçə mərhələyə bölünür? (Çəki: 1)

- ☐ 5 mərhələyə
 - ☐ 2 mərhələyə
 - ☒ 3 mərhələyə
 - ☐ 6 mərhələyə
 - ☐ tarixi birdir
-

Sual: İlk dəfə ekologiya elmini biologiyadan müstəqil bir sahə kimi ayıran və ona ekologiya adını verən kim olmuşdur? (Çəki: 1)

- ☐ A.Veketov
 - ☐ K.Rulye
 - ☒ Ernest Hekkel
 - ☐ Q.Morozov
 - ☐ Q.Visotski
-

Sual: Ekologiyanın inkişafının 2-ci mərhələsi hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ XVII əsrin sonu XIX əsrin əvvəlləri
 - ☐ XIX əsrin 60-cı illərinə qədər
 - ☒ XIX əsrin 60-cı, XX əsrin 50-ci illərinə qədər
 - ☐ XX əsrin əvvəlləri
 - ☐ XX əsrin 50-ci illərindən XX əsrin sonuna qədər
-

Sual: Müasir mərhələdə ekologiyanın inkişafı, canlı aləmin hansı qanunlarını öyrənməyi tələb edir? (Çəki: 1)

- ☐ ETT-nin nəaliyyətlərinin tətbiqini
 - ☐ global problemlərin həlli istiqamətlərini
 - ☐ tədqiqatların birgə aparılmasını
 - ☒ canlı aləmin sistemli əlaqəsi və fəaliyyətini
 - ☐ bioekoloji müxtəlifliyi
-

Sual: Ekoloji faktorlara daxil deyil: (Çəki: 1)

- ☒ sistemli əlaqə
 - ☐ abiotik
 - ☐ biotik
 - ☐ antropogen
 - ☐ canlı təbiət faktoru
-

Sual: Birinci dövrü faktorlara daxildir: (Çəki: 1)

- ☐ su hövzələrinin təsiri
 - ☐ atmosferin vəziyyəti
 - ☐ sirkulyasiya prosesi
 - ☐ texnogen faktorlar
 - ☒ yerin fırlanması, gündəlik işıq dəyişməsi
-

Sual: Su hövzələrinin abiotik faktoru nəyə təsir edir? (Çəki: 1)

- ☒ bakteriyaların, planktonların fotosintez prosesinə
- ☐ bakteriyaların yaranmasına kömək edir
- ☐ çürümə prosesini sürətləndirir
- ☐ atmosferin istilik rejimini tənzimləyir

☐ canlıların sahə əlaqələrini formalaşdırır

Sual: İnsanların istehsalat və məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsir necə adlanır? (Çəki: 1)

- ☐ ətraf mühitin biotik faktoru
 - ☐ ətraf mühitin abiotik faktoru
 - ☐ biosferin dəyişməsi
 - ☒ ətraf mühitin antropogen faktoru
 - ☐ sənaye və məişət tullantıları
-

Sual: 1840-cı ildə U.Libix tərəfindən hansı qanun irəli sürülmüşdür? (Çəki: 1)

- ☐ maksimum qanunu
 - ☒ minimum qanunu
 - ☐ planlı inkişaf qanunu
 - ☐ səviyyənin bərabərləşdirilməsi qanunu
 - ☐ proporsionallıq qanunu
-

Sual: Minimum qanununun əsas mahiyyəti nədir? (Çəki: 1)

- ☐ bitki və heyvan növlərinin artırılması yolları
 - ☒ bitkilərin inkişafı elementlərin cüzi miqdarı ilə limitləşdirilir
 - ☐ bitkilərin inkişafı üçün mineralların tətbiqi
 - ☐ heyvandarlığın intensiv inkişafı
 - ☐ kənd təsərrüfatının ekstensiv inkişafı
-

Sual: Ekoloji minimum ilə ekoloji maksimum arasındakı diapazon dəyanətlik həddi hansı qanuna aiddir? (Çəki: 1)

- ☐ minimum qanunu
 - ☐ abiotik və biotik faktorlar
 - ☐ antropogen təsir qanunu
 - ☒ tolerant qanunu
 - ☐ bitkilərin varlığı qanunu
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Biosferin başlıca xüsusiyyətlərindən hansıdır? 1. mərkəzləşdirilmiş sistem; 2. qapalı sistem; 3. açıq sistem; 4. müxtəliflik; 5. çoxsahəlilik 6. dövrü sistem. (Çəki: 1)

- ☐ 1,3,6
 - ☐ 2,3,5
 - ☒ 1,3,4
 - ☐ 3,4,5
 - ☐ 4,5,6
-

Sual: Noosfera anlayışını elmə gətirənlərdən hansıdır? (Çəki: 1)

- ☐ Vernadski və Naumov
- ☐ Odum və Rulye
- ☐ Nesbit və Eburdin
- ☒ Toyer de Şarden və Lerua

☐ doğru cavab yoxdur

Sual: Həyat üçün istifadə olunan, biosferdə dövr edən kimyəvi elementlərin və qeyri-üzvü birləşmələrin hərəkəti adlanır? (Çəki: 1)

- ☐ birləşmələrin dövr etməsi
 - ☐ mikroelementlərin dövr etməsi
 - ☒ biogen elementlərin dövretməsi
 - ☐ geokimyəvi birləşmələrin dövretməsi
 - ☐ doğru cavab yoxdur
-

Sual: Maddələr və enerji mübadiləsinin qarşılıqlı baş verdiyi, canlı aləmin onların məskunlaşdığı mühit arasında olan birgə fəaliyyət adlanır? (Çəki: 1)

- ☐ bioqeoşenologiya
 - ☒ ekoloji sistem
 - ☐ coğrafi mühit
 - ☐ təbii mühit
 - ☐ biotik struktur
-

Sual: Konkret ərazidə bioloji növün sərbəst cütləşib öz sayını tənzim edə bilərək, coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az-çox ayrılan fərdlər qrupuna deyilir? (Çəki: 1)

- ☐ biotik faktor
 - ☐ növ
 - ☒ populyasiya
 - ☐ biosenoz
 - ☐ biogesenoz
-

Sual: Ekosistemdə «trofik» əlaqə adlanır? (Çəki: 1)

- ☐ yalnız bitkilərin məskunlaşdığı ərazi
 - ☐ müxtəlif məkandan istifadə əlaqəsi
 - ☒ eyni məkandan yaşayış üçün istifadə əlaqəsi
 - ☐ yalnız heyvan növlərinin əlaqəsi
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekosistemdə bitkilər tərəfindən yaradılan trofiki (qida) səviyyə adlanır? (Çəki: 1)

- ☐ simbioz və ya forik
 - ☐ parazitizm və ya fabrik
 - ☐ rəqabət və ya kommensalizm
 - ☒ avtotrof və ya produsent
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekosistemdə heyvanlar tərəfindən yaradılan trofiki (qida) səviyyə adlanır ? (Çəki: 1)

- ☐ forik və ya parazitizm
 - ☐ simbioz və ya fabrik
 - ☒ heterotrof və ya konsument
 - ☐ rəqabət və ya forik
 - ☐ doğru cavab yoxdur
-

Sual: Ekosistemin inkişaf dinamikası, ekosistemin və ya biosenozun dəyişməsi ilə nəticələnir ki, bu proses adlandırılır? (Çəki: 1)

- ☒ suksessiya
- ☐ konsument
- ☐ produsent
- ☐ forik
- ☐ doğru cavab yoxdur

Sual: İnsanın və cəmiyyətin həyatı vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmini adlanır? (Çəki: 1)

- ☐ ekoloji təhlükə
 - ☒ ekoloji təhlükəsizlik
 - ☐ ekoloji vəziyyət
 - ☐ ekoloji fəlakət
 - ☐ ekoloji krizis
-

Sual: İnsan və cəmiyyətin həyatı vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaranan vəziyyətə deyilir? (Çəki: 1)

- ☐ ekoloji təhlükəsizlik
 - ☒ ekoloji təhlükə
 - ☐ ekoloji böhran
 - ☐ ekoloji qəza
 - ☐ ekoloji yük
-

Sual: Antropogen və təbii təsirlər nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə əvvəl ya mənfi ekoloji dəyişikliklərdə səhiyyə olunan və bu səbəbdən insanın və cəmiyyətin həyatı vacib maraqlarına təhlükə yaranan vəziyyət adlanır? (Çəki: 1)

- ☐ təhlükəli böhran vəziyyəti
 - ☐ təhlükəli krizis vəziyyəti
 - ☒ təhlükəli ekoloji vəziyyət
 - ☐ təhlükəli hal
 - ☐ kataklizm
-

Sual: Təhlükəli ekoloji vəziyyətin yaranması və inkişafın qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər sistemi adlanır? (Çəki: 1)

- ☐ ekoloji təhlükəli vəziyyət
 - ☒ ekoloji təhlükəsizliyin təmini
 - ☐ ekoloji durumun sağlamlaşdırılması
 - ☐ ekoloji yük
 - ☐ düzgün cavab yoxdu
-

Sual: Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrinə daxildir? 1. dövlət nəzarəti, 2. dövlət siyasəti, 3. informasiya təminatı və proqnozlaşdırmaq, 4. dövlət standartları və normativlərin tətbiqi, 5. auditin aparılması, 6. beynəlxalq hüququ təminat (Çəki: 1)

- ☐ 1,2,3
 - ☐ 2,3,5
 - ☐ 4,5,6
 - ☒ 1,2,4
 - ☐ 2,5,6
-

Sual: Təhlükəli ekoloji vəziyyətin nəticələrinin aradan qaldırılması üçün maliyyə mənbələri aşağıdakılardır? 1. Təqsirkar təsərrüfat subyektlərinin vəsaiti, 2. Sığorta ödənişli, 3. vətəndaşların ianələri, 4. pensiya fondunun vəsaitləri, 5. dövlət büdcəsi və fondların vəsaitləri, qrantlar (Çəki: 1)

- ☐ 1,3,5
 - ☐ 2,3,5
 - ☐ 2,4,5
 - ☒ 1,2,5
 - ☐ 3,4,5
-

Sual: Qlobal ekoloji problemlərin həlli üçün tələb olunur? 1. Hərbi xərclərin azadılması hesabına iqtisadiyyatın inkişaf etdirilməsi. 2. Qlobal təhlükəsiz texnologiyaların tətbiqi nəticəsində iqtisadiyyatın

stabilliyinin təmini, 3.Kənd təsərrüfatının kimyalaşdırılması, 4. Ekoloji sahə üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, 5. Təbii resursların ekstensiv mənimsənilməsi (Çəki: 1)

- ☒ 1,2,4
- ☐ 2,3,4
- ☐ 3,4,1
- ☐ 2,4,5
- ☐ 1,3,5

Sual: İonlaşdırıcı şua mənbələrindən istifadə etdikdə Azərbaycan Respublikası həddlərində əhali üçün şüalanmanın gigiyena normativləri aşağıdakılardır (Çəki: 1)

- ☐ illik yol verilən doza 0,003, bütün həyatı dövründə 0,10 zivert (ZV)
- ☒ illik yol verilən doza 0,001 ZV, bütün həyatı dövründə 0,07 ZV
- ☐ illik yol verilən doza 0,01 ZV, bütün həyatı dövründə 0,05 ZV
- ☐ illik yol verilən doza, 0,5 ZV, bütün həyatı dövründə 0,08 ZV
- ☐ doğru cavab yoxdur

BÖLMƏ: 01 02

Ad	01 02
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: 1869-cu ildə "Ekologiya"nı elmlər sırasına daxil edən kim olmuşdur? (Çəki: 1)

- ☒ Ernest Hekkel
- ☐ A.S.Danilevski
- ☐ Ç.Darvin
- ☐ V.İ.Vernadski
- ☐ A.A.Qriqoryev

Sual: İnsanlar özləri üçün gərəkli olan məhsulları nəyin hesabına əldə edirlər? (Çəki: 1)

- ☐ cəmiyyətin
- ☐ atmosferin
- ☐ istehlakın
- ☐ istehsalın
- ☒ təbiətin

Sual: "Ekologiya" elmi nəyi öyrənir? (Çəki: 1)

- ☐ canlı orqanizmlərlə resurslar arasındakı əlaqəni
- ☒ canlı orqanizmlər ilə mühit arasındakı əlaqələri
- ☐ mühitin çirklənməsini
- ☐ təbii resursların yerləşməsini
- ☐ canlı aləmin vəziyyətini

Sual: Rusiya ekoloqu A.S.Danilevski ekologiyaya hansı anlamı verir? (Çəki: 1)

- ☐ ekoloji qanunauyğunluğu
- ☐ ekoloji faktormar
- ☐ ekoloji tənzimləmə
- ☐ ekoloji dəyərlər
- ☒ ekoloji sistemdə struktur və funksiya

Sual: Ekologiyanın əsas tədqiqat obyekti nədir? (Çəki: 1)

- ☐ flora və fauna
 - ☒ ekoloji sistem
 - ☐ ekoloji marketing
 - ☐ ekoloji lizinq
 - ☐ atmosfer
-

Sual: Canlı orqanizmlərlə təbii mühit arasında mövcud əlaqələrin birliyi nəyi təşkil edir? (Çəki: 1)

- ☐ ekologiyanın amillərini
 - ☐ ekologiyanın məqsədini
 - ☐ ekologiyanın predmetini
 - ☒ ekologiyanın vəzifəsini
 - ☐ ekologiyanın vahidliyini
-

Sual: Ekologiyanın əsas vəzifəsinə nə daxildir? (Çəki: 1)

- ☐ ekosistemlərin quruluşu
 - ☐ ərazilərin mənimsənilməsi
 - ☐ mühitin çirklənməsinin qarşısını almaq
 - ☐ ekologiya sahəsində araşdırmalar aparmaq
 - ☒ enerji və materiyanın qarşılıqlı təsirinin açılması
-

Sual: Müasir dövrdə ekologiya qarşısında duran vəzifələrdən biridir? (Çəki: 1)

- ☐ ekoloji amillərin tətbiqi
 - ☐ ekoloji qanunlara təbəçilik
 - ☐ ekoloji anlamın araşdırılması
 - ☐ ekoloji sistemlərin mövcudluğu qanununu işləmək
 - ☒ ekoloji sistemlərin dayanıqlığı nəzəriyyəsini işləmək
-

Sual: Ekologiya elmi hansı sahələrə bölünür ? (Çəki: 1)

- ☐ riyazi - metodoloji
 - ☒ nəzəri və tətbiqi
 - ☐ informatika, kibernetika
 - ☐ kimyəvi və fiziki
 - ☐ elmi və təcrübi
-

Sual: Ekologiyanın bir elm kimi formalaşması, təşəkkül tapması hansı mərhələyə aid edilir? (Çəki: 1)

- ☐ 2-ci mərhələyə
 - ☒ 1-ci mərhələyə
 - ☐ 3-cü mərhələyə
 - ☐ 1 və 2 mərhələyə
 - ☐ 2 və 3 mərhələyə
-

Sual: 1798-ci ildə T.Maltus hansı konsepsiyanı yaratmışdır? (Çəki: 1)

- ☐ ekosistemin quruluşunu
 - ☐ ətraf mühitə təsir amillərini
 - ☐ canlı aləmin təbii qanunlarını
 - ☐ biocoğrafiyanın meydana gəlməsini
 - ☒ populyasiyanın eksponent tənliyini
-

Sual: Tolerantlığın ekologiyasının tədqiqatlarının aparılması neçənci ildən başlanmışdır? (Çəki: 1)

- ☐ 1868-ci ildən
- ☐ 1890-cı ildən
- ☐ 1925-ci ildən
- ☒ 1910-cu ildən

☐ 2000-ci ildən

Sual: Ekoloji təsirlərin təsnifatında hansı qruplar ayrılır? (Çəki: 1)

- ☒ abiotik və biotik
 - ☐ fundamental və sadə
 - ☐ populyativ və analoji
 - ☐ dağıdıcı və toplayıcı
 - ☐ sistematik və biotik
-

Sual: 1840-cı ildə L.Libix ekologiyaanın hansı qanununu yaratmışdır ki, hələ də o, öz əhəmiyyətini itirməmişdir? (Çəki: 1)

- ☐ Maksimum qanunu
 - ☒ Minimum qanunu
 - ☐ Neytrallaşma qanunu
 - ☐ fiziki təsirlər qanunu
 - ☐ növlərin əmələ gəlməsi qanunu
-

Sual: Biosferin noosferə çevrilməsi təlimini hansı alim irəli sürmüşdür? (Çəki: 1)

- ☐ D.P.Marş
 - ☒ V.İ.Vernadski
 - ☐ V.İ.Vernadski
 - ☐ alman alimləri
 - ☐ fransız alimləri
-

Sual: Ekoloji faktor nəyə deyilir? (Çəki: 1)

- ☐ canlı orqanizmlərin qarşılıqlı əlaqəsi
 - ☒ canlı orqanizmlərə təsir edən hər hansı bir mühit
 - ☐ istehsala təsir göstərən amillər
 - ☐ biosferin vəziyyəti
 - ☐ ətraf mühitin çirklənməsi
-

Sual: İkinci dövrü faktorlara daxildir: (Çəki: 1)

- ☒ temperatur, nəmlik, atmosfer çöküntüləri
 - ☐ orqanizmlərin qarşılıqlı əlaqəsi
 - ☐ cəmiyyətlə təbiətin münasibəti
 - ☐ çirklənmə əmsalı
 - ☐ cansız təbiət faktoru
-

Sual: İonlaşdırıcı şüaların mənbəyi nədir? (Çəki: 1)

- ☐ günəşdən gələn istilik
 - ☐ üzvi maddələrin dövryyəsi
 - ☐ ətraf mühitin temperaturu
 - ☒ radioaktiv maddələr və kosmik şüalar
 - ☐ mənbəyi məlum deyil
-

Sual: Canlı orqanizmlərin neçə faizi sudan ibarətdir? (Çəki: 1)

- ☐ 10-15%
 - ☐ 20-30%
 - ☒ 50-80%
 - ☐ 30-40%
 - ☐ 50-55%
-

Sual: Orqanizmlərin birinin digərinin həyat fəaliyyətinə təsiri hansı faktordur? (Çəki: 1)

- ☐ mühitin abiotik faktoru
 - ☐ antropogen faktoru
 - ☒ ətraf mühitin biotik faktoru
 - ☐ xarici mühitə alışma faktoru
 - ☐ faktor deyil
-

Sual: Tolerant qanunu nə vaxt və kim tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

- ☐ 1840-cı ildə U.Libex
- ☐ 1980-cı ildə A.Monçadski
- ☐ 1958-ci ildə V.Pimental
- ☐ 1967-ci ildə K.Mrakov
- ☒ 1910-cu ildə V.Şelferd